



KİLASKARLAR

Qəzənfər Paşayev

Qəzənfər Paşayev

XİLASKARLAR



5

Azərbaycan milli
kütüphanəsi



BAKİ-2021

*Əsər AMEA-nın NİZAMİ GÖNCƏVİ ADINA
ƏDƏBİYYAT İNSTİTUTUNUN
Elmi Şurasının 8 aprel 2021-ci il tarixli (protokol №3)
qərarı ilə çap olunur.*

Qəzənfər Paşayev

XİLASKARLAR

Ön sözün müəllifi:	İSA HƏBİBBƏYLİ akademik
Redaktor:	NİZAMİ CƏFƏROV akademik
Rayçı:	TEYMUR BÜNYADOV akademik

Paşayev Qəzənfər
P26 Xilaskarlar. Bakı, "Təhsil" nəşriyyatı, 2021,
 136 səh.

"Xilaskarlar" əsəri dünya görmüş, dünyanın gedışatını dərindən dərk edən, fikir və mülahizələrini yığcam təhlillər, müqayisələr və canlı hayatı misallarla ifadə etməyə qadir, əsərləri ərəb, ingilis, fars, türk, rus dillərində çap olunan, Şərq və Qərb ədəbi-elmi mühitində yaxşı tanınan, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin xalqın tarixi müqəddəsratında müstəsnə rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyev erasına dair könül çırıntılarıdır.

İnanıraq ki, müəllifin ürəyinin istəyi ilə yazılan, daha çox göləcək nasillara ünvanlanan bu yığcam əsər xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünen hər bir azərbaycanlıın stolüstü kitabına çevriləcək.

XİLASKARDAN – XİLASKARA

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətində azərbaycançılıq həmişə xüsusi yer tutub. Kərkükşunas alim kimi tanınan Qəzənfər Paşayev həyatının böyük bir dövrünü həsr etdiyi İraq türkmanlarının folkloru və ədəbiyyatına dair tədqiqatlarında, məşhur "Altı il Dəclə-Fərat sahillərində" adlı kitabında "Azərbaycan naminə" axtarışlar və müqayisəli təhlillər aparıcı mövqeyə malikdir. Professor Qəzənfər Paşayevin Azərbaycan aşiq ədəbiyyatı və ədəbiyyatşünaslıq haqqında tədqiqatlarının da "əzəl mübtədası" azərbaycançılıqdır.

Oxuculara təqdim olunan "Xilaskarlar" kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev "Xilaskarlar" kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdir. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və ölkəmizə qazandırdıqları

çoxcəhətli böyük Zəfərlərin nümunəsində Azərbaycan və azərbaycanlıq idealları təqdim edilən "Xilaskarlar" kitabının ana xəttini təşkil edir.

Professor Qəzənfər Paşayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındaki xidmətlərini, bu dahi insanın həyatındakı zahirən kiçik görünən detallardan tutmuş böyük xidmətlərinə qədərki seçilmiş hadisələri və faktları sadə dillə obyektiv mövqedən mənalandırmışdır. Qəzənfər müəllimin Heydər Əliyev fenomenini özünün tərcüməyi halına çevrilmiş, iştirakçısı olduğu, yaxından müşahidə etdiyi hadisələrin gözü ilə baxıb dəyərləndirməsi kitabın təbii, həyatı və təsirli alınmasında müüm rol oynayır.

Kitabın müəllifi xüsusi vurğulayır ki, Heydər Əliyevin hakimiyyəti dövründə Düzqırıxlı kəndində ərsəyə gələn Mədəniyyət sarayı, asfalt küçələr, ağaç kərpicdən tikilmiş bir-iki mərtəbəli evlər, kino zalı, mağazalar, istirahət parkı, uşaq bağçası, hamam, şərab zavodu, çörək zavodu, elektrik dəyirmanı, maşın-traktor parkı və sairə ürəyi qurub-yaratmaq, xalqın güzəranını yaxşılaşdırmaq eşqilə döyünen Ulu Öndərimizə məmənunluq gətirdi.

Professor Qəzənfər Paşayevin nəzərə çarpdırıldığı bir məqam da diqqəti çəkir. Müəllifin doğulub

boya-başa çatdığı Tovuz rayonunun Düzqırıxlı kəndində Heydər Əliyevin ağac əkməsi, rayon Partiya fəallarının və zəhmətkeşlərinin kəndin Mədəniyyət sarayında keçirilən yığıncağından (11.09.1980) Kürqraqı ərazilərdə xam torpaqların əhaliyə paylanması haqqında tapşırıqlar verməsi, kənddə həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən faktlar Ümummilli liderin dövrün, həyatın dəyişdirilməsinə göstərdiyi təsiri real surətdə təsvir etməyə xidmət edir. Eyni zamanda görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ dövlətindəki yüksək vəzifəsindən kənarlaşdırıldıqdan sonra rayonda sadə bir müəllimin kənddəki məktəbdən və dövlət idarələrindən onun portretlərini yiğib evində qoruyub mühafizə etməsi hadisəsi də Ulu Öndərə ümumxalq məhbətini daha da zənginləşdirən əhəmiyyətli detaldır.

"Xilaskarlar" kitabının müəllifinin Heydər Əliyevin millətlərarası münasibətlərin tənzimlənməsi, ölkəmizdə yaşayan azsaylı etnoslarla aparılan işlərin tarazlanması məsələlərinə də diqqət yetirməsi Ulu Öndərin dühləsini və uzaqgörənliliyini qabarlıq şəkildə nəzərə çarpdırmağa xidmət edir. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin bütün dövrlərində məqsədyönlü şəkildə apardığı azərbaycanlıq siyasetini tamamlayır.

“Xilaskarlar” kitabı Heydər Əliyev döhasına dünyanın görkəmli liderlərinin verdikləri qiymətin diqqət mərkəzinə çatdırılması və tarixi şəxsiyyətin müqyasının müqayisələr əsasında dəyərləndirilməsi məsələlərinə şərait yaratır. Sovet dövlətinin əsas rəhbərlərindən biri, Xarici İşlər naziri Andrey Qromikonun “SSRİ məkanında Heydər Əliyev səviyyəsində dövlət xadimimiz yoxdur” – etirafı Ulu Öndərin masstabını əyani şəkildə ifadə edir. Yaxud uzun müddət SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmiş Nikolay Baybakovun **“Mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımırıam”** sözlərinin manjetə çıxarılması isə görkəmli dövlət xadiminin misilsiz vətən sevgisini, doğma xalqına böyük xidmətlərini daha dərindən başa düşmək üçün seçilmiş, düşünülmüş məqamıdır. Bütün bunlar Heydər Əliyevin dünyada qəbul edilmiş görkəmli liderlərdən biri olması ilə bərabər, həm də əsl vətənpərvərlik rəmzi olduğuna da gur işiq salır.

Professor Qəzənfər Paşayev Azərbaycan xalqının müstəqillik, dövlətçilik uğrunda mübarizəsinə, dövlət müstəqilliyinin qurulması və inkişaf etdirilməsinə vahid bir proses kimi baxıb ümumişdir. Bu mənada onun Azərbaycan Respublikasının Prezi-

denti İlham Əliyevin müasir dövrün dünya liderləri sırasında qazandığı yüksək nüfuzdan böyük iftخار duyğusu ilə söz açması, ölkə rəhbərinin dövlətimizin beynəlxalq mövqelərinin da-ha da möhkəmləndirilməsi, ölkəmizin qüdrətli bir respublikaya çevriləməsi yollarındaki xidmətlərinin təhlil edilib qiymətləndirilməsi, xalqımızın müstəqillik yollarındaki zəfərlərinin davamlı inkişafdan doğan xüsusi bir mərhələsinin yaranmasının diqqət mərkəzinə çəkilməsi deməkdir. Prezident İlham Əliyevin müasir dövrün lideri kimi obrazının əsas xüsusiyyətləri: möhkəm siyasi iradə, qətiyyət, vətənpərvərlik, islahatçılıq, analitik təfəkkür və uzaqgörənlik kimi keyfiyyətlər dəyişən zamanın axarında əyani hayatı misallarla şərh edilmişdir. Qəzənfər Paşayevin təqdimatında İlham Əliyev erası Heydər Əliyev epoxasını tamamlayan və daha da inkişaf etdirilərək yeni tarixi mərhələ səviyyəsinə çatdırılmış xüsusi bir dövr kimi səciyyələndirilir.

Azərbaycanın dövlət müstəqilliyi mövzusunda yazılmış əsərlər sırasında ilk dəfə olaraq professor Qəzənfər Paşayev Ulu Öndər Heydər Əliyev döhasını və Prezident İlham Əliyevin qüdrətini Nostradamusun görücülüyü vasitəsilə şərh etmişdir. “Nostradamusun möcüzəli aləmi” (“Təhsil”, 2007) tədqiqatının müəllifinin dünya

görücüsünün kitabından gətirdiyi bir bəndlik katernin yenidən yozulması vasitəsilə gəldiyi nəticə əslində ölkəmizin dövlət liderləri haqqında deyilmiş müdrik ağsaqqal sözüdür. Qəzənfər müəllimin Nostradamusun görübülüyünə istinad edərək bəyan etdiyi aşağıdakı mülahizələr əslində mövcud Azərbaycan reallıqlarının fərqli formada müdrik elmi ifadəsindən ibarətdir:

“Tədqiqatçılar bu katernin (4 k 87 sayılı katen nəzərdə tutulur – İ.H.) fransız kralı III Henridən bəhs etdiyini qeyd edirlər.

Katrendən göründüyü kimi, söhbət ata və oğuldan gedir: “Çoxlu dil bilən kral oğlu krallıqda öz sələfindən fərqlənəcək. Onun gözəl atası oğlunun böyüklüyünü başa düşəcək. Əsas rəqibini kənarlaşdıracaq”. Odur ki, katereni qardaşı Karldan sonra hakimiyyətə gələn III Henriyə aid etmək doğru deyildir.

Bizə qalsa, bu katrendə söhbət Ümmummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevdən gedir. Katernin bütün sətirlərində bəyan olunanlar İlham Əliyevin həyatı və fəaliyyəti ilə birmənalı şəkildə səsləşir. Möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəməri, planlaşdırılan və tezliklə reallaşdırılması gözlənilən qaz kəməri, Azərbaycanı və hətta Orta Asiya dövlətlərini Avropa ilə birləşdirəcək Dəmir yolu xətti, ölkə daxilində görülən

vüsətli işlər Nostradamusun diqqətindən qaça bilməzdii”.

Azərbaycanın müstəqillik dövrünün tarixi həqiqətləri Qəzənfər Paşayevin elmi yozumları sayəsində Nostradamusun görübülüyünə daha bir reallıq qazandırır.

Heydər Əliyev – İlham Əliyev epoxasının reallıqları Nostradamusun görübülüyünə yeni bir versiya əlavə edir.

Heç şübhəsiz, “Xilaskarlar” kitabı tanınmış, görkəmlı bir ədəbiyyatşunas alim tərəfindən ya-zıldıği üçün burada müştəqil dövlətimizin liderlərinin özünəməxsus, çoxcəhətli səmərəli fəaliyyətlərinin, böyük xidmətlərinin mahiyyətinin açılması məqsədilə folklor abidələrimizdən tutmuş Azərbaycan və dünya ədəbiyyatından gətirilmiş misallardan və tezislərdən də yaradıcı şəkildə istifadə olunmuşdur. Hətta “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda yazılmış kitablar haqqındaki resenziyalar monoqrafik tədqiqatlar barəsində elmi rəylərdən çox, epoxanın çətin və şərəfli fəlsəfəsinə aydınlıq gətirən ədəbi şərh'lər təəssüratı yaradır. Kitabdakı ədəbiyyatşunaslıq materialları professor Qəzənfər Paşayevin elmi tədqiqatlarının ictimai mahiyyətinə işıq salır və digər materiallara birlikdə müəllisin azərbay-canlılıq baxışlarının mahiyyətini tamamlayır.

Bir sözlə, "Xilaskarlar" kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq mövqeyinin obyektiv elmi ifadəsidir.

Təqdim olunan kitabda "Xilaskar" adında iki məqalənin verilməsi heç də təsadüfi olmayıb, dövlət müstəqilliyimizin taleyində Ulu Öndər Heydər Əliyevlə Prezident İlham Əliyevin xilaskarlıq missiyasını uğurla hayata keçirmələrini vahid mövqedən dəyərləndirmək məqsədi daşıyır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "XX əsrin doxsanıncı illərində xalqı vətəndaş qarşılurmışından, dövləti parçalanmaqdan xilas etməsini" böyük tarixi hadisə kimi qiymətləndirən Qəzənfər Paşayev dahi şəxsiyyəti xalqımızın milli qurtuluşunu təmin etmək üçün Böyük Yaradan tərəfindən göndərilmiş xilaskar adlandırır. Kitabda, eyni zamanda Vətən müharibəsi – Qarabağ savaşında xalqımıza böyük Zəfər qazandırmış Prezident İlham Əliyevin xilaskarlıq missiyasını həyata keçirməsinin də məhiyyəti qürur hissi ilə və obyektiv mövqedən açılıb göstərilmişdir: "Üç əsrə yaxın bir dövrdə torpaqlarımızın hissə-hissə itirilməsinə son qoyuldu, mənliyimiz geri qaytarıldı, xalqlar arasında qürurla gəzmək biza də qismət oldu. Ən yaralı yerimiz, mədəniyyət beşiyimiz Qarabağ, Qarabağın döyünen ürəyi Şuşa azad edildi.

Müharibənin gedisində Ali Baş Komandanımızın böyük sərkərdə və dünya miqyaslı müdrik siyasetçi olduğu sübuta yetdi".

Qəzənfər Paşayev Xilaskarların şəxsiyyətinin qüdrətini və fəaliyyətlərinin miqyasını göstərmək üçün yalnız sitatları və faktları diqqətə çatdırmaqla kifayətlənməmiş, fikir və mülahizələrini yiğcam təhlillər və canlı həyatı misallarla aydınlaşdırılmışdır. Bu mənada professor Qəzənfər Paşayevin Xilaskarlar haqqında təqdim etdiyi elmi material xilaskarlıq anlayışının dərk olunmuş elmi təqdimati kimi səslənir.

Ümumiyyətlə, professor Qəzənfər Paşayevin "Xilaskarlar" kitabı Azərbaycan Respublikasının tarixi müqəddərətini həll etmiş Böyük Xilaskarlar haqqında əhəmiyyətli tədqiqatıdır.

Eyni zamanda "Xilaskarlar" kitabı – xalqımızın və müstəqil dövlətciliyimizin müqəddərətində həlleddici rol oynamış Xilaskar dövlət rəhbərlərinin xilaskarlıq missiyasına həsr olunmuş elmi dəyərləndirmədir.

"Xilaskarlar" kitabı – Xilaskarlar və Xilaskarlıq haqqında vətəndaş ziyalı mövqeyinin ifadəsidir.

"Xilaskarlar" kitabı – Xilaskarlıq epoxasının liderləri və mərhələlərinə dair ağsaqqal sözüdür.

Müstəqil Azərbaycan Respublikası Xilaskar-dan-Xilaskara qurulub-yaradılmış, inkişaf etdirilib möhkəmləndirilmiş, ölkəmizdə dövlət müstəqilli-yinin əbədiliyi və davamlı inkişaf prosesi təmin edilmişdir.

"Xilaskarlar" kitabı – Xilaskarlara dərin sə-daqət, xilaskarlığa yüksək ehtiram kitabıdır.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, akademik
1 aprel 2021-ci il

GİRİŞ

Keçən əsrin 70-ci illərindən bu günə kimi inkişafımızı iki mərhələyə bölmək olar: Heydər Əliyev epoxası; İlham Əliyev erası.

Xalqın müqəddərətində müstəsna rol oynayan Ulu Öndərimiz tariximizə xilaskar kimi daxil oldu.

Prezident İlham Əliyev isə 20% torpaqlarımızı, saysız-hesabsız kənd və şəhərlərimizi işğaldan xilas etdi. O da xilaskar mərtəbəsinə yüksəldi. Hər iki dövlət başçısına ayrı-ayrılıqda "Xilaskar" adlı məqalə həsr etməyim, bəlkə də, bununla bağlıdır. Kitabda çap olunan məqalələrin hamısı, eləcə də giriş məqaləsi mətbuatda çxan yazılardır. Ulu Öndərimizə həsr etdiyim məqalələrdən yalnız "Xoş məramla, saf niyyətlə" və "Heydər Əliyev haqqında Nostradamusun görücülüyü" sağlığında çıxb. "Xilaskar", "Tarix qurub-yara-danları yaşıdadır", "Heydər Əliyev və ədəbiyyat-şünaslıq elmimizin təntənəsi", "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" və "Xilaskarlar"** məqalələrimi Ulu Öndərimiz əbədiyyətə qovuşan-dan sonra müxtəlif vaxtlarda ürəyimin istəyi ilə yazmışam.

* "Ədəbiyyat qəzeti", 10 aprel 2021-ci il

Ulu Öndərimizə həsr etdiyim məqalalarda onun gördüyü möhtəşəm işlərdən, görkəmli dövlət xadimi, dünya miqyashi siyasetçi və şəxsiyyət kimi ölkə daxilində və beynəlxalq aləmdə nüfuzundan söz açmışam.

Azərbaycan xalqı başının üstünü qara buludlar alanda nicat yolunu Heydər Əliyevdə gördü. Xalqın istəyi və tələbi ilə o, hakimiyətə qayıtdı. Bu qayıdış ağrılı-acılı keçid dövründə baş verdi. Elə bir dövrdə ki, mənəvi dəyərlər tapdanır, xalq üzüntülərlə üzləşir, adamlar arasında ruh düşkünlüyü baş alıb gedirdi. Öndərimizin qayıdışı xalqın gələcəyə ümidi, inamını artırdı, mənəviyatın tərəqqisini xidmət etdi. Milli dirçəlişimizin taməli məhz onun qayıdışından sonra qoyuldu.

Ulu Öndərimizin ən böyük xidmətlərindən biri Müdafiə Nazirliyinin tərkibində yaradılan, müəyyən siyasi partiyaların maraqlarını güdən batalyonları lağv etməsi və nizami ordunu yaratması oldu. Ordu güclənəndən sonra, Bəxtiyar Sadıqov "Xilaskar İlham Əliyev" kitabında doğru olaraq yazdığını kimi, Horadiz hərbi əməliyyatı keçirildi və indiki Cocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Nizami ordumuzun üstün gəlməsi və Əliyev xofu erməniləri atəşkəs müqaviləsini imzalamaga məcbur etdi.

Hər şeydən əvvəl onu deyim ki, Heydər Əliyev xalqın taleyinə cavabdehlik missiyasını şərafla yerinə yetirirdi.

Ulu Öndərimizin müasiri olduğumdan onun səmərəli fəaliyyətini izləmək mənə də qismət olub.

Böyük yaradan ona bitib-tükənməyən enerji bəxş etmişdi. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Heydər Əliyev ilahidən gələn bu enerjini bədxahlarının arzusuna xilaf çıxaraq xalqın gələcəyi naminə sərf etmişdir.

Allah hər adama zəka, kəskin ağıl, analitik təfəkkür, qabiliyyət, rəhbərlik etmək bacarığı vermir. Bunu yalnız inamlı, imanlı, seçilmiş bəndələrinə verir. Heydər Əliyev Yaradanın belə seçilmiş bəndələrindən idi.

Ulu Öndərimiz ədəbiyyata, mədəniyyətə türk xalqlarının birliyini şərtləndirən gen birliliyi, dil birliliyi, din birliyini qoruyub saxlayan, yaşıdan xəzina kimi baxır, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət və qayğı göstərirdi. Çünkü siyaset və ideologiyalar iki qardaşı bir-birindən ayıra bilər. Amma milli-mənəvi dəyərlər qaldıqca qardaşlığı yox etmək mümkün deyil.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri azərbaycanlıq ideologiyasını formalasdırması

oldu. "Müstəqil Azərbaycan dövlətinin əsas ideyəsi azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyyatınə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərləri, adət-ənənələri yaşatmalyıq" – deyən Ümummilli liderimizə görə dil yalnız bir mənəviyyat problemi olmayıb, Azərbaycan ideologiyasının təməl problemidir. Öndərimiz Azərbaycan dilinin taleyinə millətin və dövlətin taleyi müstəvisindən baxır və qətiyyətlə deyirdi: "Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir".

Ulu Öndər bütün dövrlərdə ana dilimizə xüsusi qayğı və diqqətlə yanaşındı:

"Xalqı xalq edən, milləti millət edən ana dilidir. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Öz ana dilini bilməyən şəxs şikəstdir" – deyirdi... Xalqın milli kimliyinin göstəricisi dili, ədəbiyyatı, musiqisi, tarixi, ənənəsidir. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, musiqimiz, tariximiz, ənənələrimizdir" – deyirdi.

Təsadüfi deyildir ki, keçmiş Sovetlər Birliyi ölkələri arasında Heydər Əliyevin səyi nəticəsində latin əlifbasına keçən ilk dövlət Azərbaycan oldu.

Öndərimizin xalqı yaşıdan, yaddaşını kütləşməyə qoymayan dil məsələsinə münasibəti bir hadisədə də özünü bariz şəkildə göstərdi.

Yazıcıların qurultayında professor Tofiq Hacıyev Dövlət Dil Komissiyasının yaradılması məsələsini irəli sürəndə çoxları bunu dərk etmədi, yersiz saydı. Qurultayın işində əvvəldən axıra kimi iştirak edən Heydər Əliyev (O, yazıçıların bütün qurultaylarında fəal iştirak edirdi. Hətta Moskvada SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini kimi çox yüksək vəzifədən çıxıb canandan çox istədiyi vətənimizə qayıdan sonra yazıçıların Filarmoniyada keçirilən qurultayında iştirak etdi) çıxışında Tofiq Hacıyevin təklifiన reaksiya verdi və tezliklə Dövlət Dil Komissiyası yaradıldı.

Yazıcı və şairləri yüksək qiymətləndirirdi. Onları ədəbi dil normalarının, nitq mədəniyyətinin qanunvericiləri, qurucuları adlandırırırdı. Onlara mənəvi dəyərlərimiz kimi qiymət verirdi. Qələm sahiblərinə xüsusi qayğı göstərirdi.

Yaradıcı adamları "özgə dəyirmanına su tökən bədxahlardan", "sapı özümüzdən olan baltaşalar"dan qoruyurdu: "Bu gün onu deyə bilərem ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları

tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatlılıqdır.

Ümummülli liderimiz belə yanlış və ziyanlı yanaşma üsulunun yolverilməz olduğunu əməli işində göstərdi. Xalq qarşısında böyük xidmətləri olan Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov və Süleyman Rəhimovun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə nail oldu.

Öndərimiz vurğulayırdı ki, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza 1-ci növbədə ədəbiyyatdan golur. Odur ki, ədəbiyyatımızı, mədəniyyətimizi xalqımızın mədəni sərvəti, intellektual mülkiyyəti hesab edirdi.

Çəkinmədən deyə bilərik ki, şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıçı, tükənməz enerji mənbəyi "Kitabi-Dədə Qorqud" o dahi şəxsiyyətin sayəsində layiqli yerini tutdu. Ulu Öndər əbədiyaşar abidənin 1300 illiyinin dünya miqyasında keçirilməsinə nail oldu. İkicildlik "Dədə Qorqud" Ensiklopediyası meydana gəldi. Dövlət başçısı bu möhtəşəm abidəyə dərin məzmunlu ön söz yazdı.

Folklorumuz barədə heyrətamız bələdliklə mülahizələr yürütütməsi, məsələnin kökünə nüfuz etməsi Ulu Öndərimizin fitri istedadından və milli-mənəvi dəyərlərimizə tükənməz məhəbbə-

tindən irəli gəldi. Bu təsadüfi deyildi. Milli-mənəvi dəyərlər folklorla başlayır. Folklor insanların damarlarında axan canlı qan yaddaşdır. Professor Yaşar Qarayevin təbirinçə desək, əsatir və bayatida, nağıl və dastanda əbədişən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklordur. Folklor xalqın keçmiş barədə danışa bilən təkzibolunmaz tarixi sənəddir.

Heydər Əliyev xalq üçün iki təhlükənin olduğunu görürdü: birincisi, qırına qapanıb qırından çıxmamaq, ikincisi isə qırından çıxıb qırını bəyənməmək. Ulu Öndərimiz hər iki neqativ hala qarşı əməli işləri ilə mübarizə aparırdı. Bir yandan Aşıq Ələsgərin 150 illik yubileyinin Moskvanın Qurultaylar Sarayında keçirilməsinə nail olurdu, digər tərəfdən Filarmoniyada hər cümlə günü dünya klassik musiqi konsertlərinin keçirilməsinə rəvac verirdi. Çox vaxt bu konsertlərdə özü şəxsən iştirak edirdi.

Danılmaz həqiqətdir ki, bəşəriliyin yolu millilikdən keçir. Lakin bu, boz kütlə səviyyəsində olmamalıdır. Ulu Öndərimiz bununla mübarizə aparır və deyirdi. "Mənim siyasetim həmişə azərbaycanlılığı, milliliyimizi möhkəmləndirmək-

dən ibarət olmuşdur". Ümummilli liderimiz bu-nu əməli işində göstərirdi.

Öndərimiz Nəsimi və Füzulinin yubileylərini dünya miqyasında keçirməyə nail oldu. O, M.F.Axundovun, Səməd Vurğunun, incəsənət nümayəndələrinin, bir sözə, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsini zəruri sayırdı. Xüsusi vurğulayırdı ki, yubileylərin keçirilməsi bir tərəfdən onların xalq qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən xalqın zənginliyini nümayiş etdirməkdir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir, – deyirdi.

Ölkədə vəziyyətin çox ağır olduğu bir vaxtda Heydər Əliyev 1994-cü ilin sentyabrında İraqa 128 nəfərdən ibarət ədəbiyyat və incəsənət nümayəndələrini Füzulinin 500 illik yubileyinə göndərdi. Həmin ilin noyabr ayında Füzulinin yubileyinə bizi Ankaraya öz təyyarəsində apardı. Ankarada "Leyli və Məcnun" operası göstərildi.

Budur, Ulu Öndərimizin mədəniyyətimizə, yazıçı və şairlərimizə, onların yaradıcılığına verdiyi qiymət. Görkəmli elm, mədəniyyət nümayəndələrinin, qələm sahiblərinin ev müzeylərinin yaradılması, heykəllərinin ucaldılması, X cildlik Azərbay-can Sovet Ensiklopediyası və Şüvəlanda tikilən Yazıçıların Yaradıcılıq Evi də onun adı ilə bağlıdır.

Sovet quruluşu çökəndən sonra Rusiya Federasiyası və bəzi başqa ölkələrdə Akademiyalar və Yazıçılar Birlikləri dağıdıldı, Heydər Əliyev isə Milli Elmlər Akademiyamızın və Yazıçılar Birliyinin daha da möhkəmlənməsi üçün əlindən gələni etdi.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanda məskunlaşan milli azlıqlara – etnoslara xüsusi qayğı göstərməsi olmuşdur. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir" – deyirdi. Bu qayğının nəticəsində onların dili, dini etiqadları və adət-ənənəsi keçmişdə olduğu kimi qalır. Öndərimiz bu etnosların xalqımızın həyatında mühüm rol oynadığını yüksək qiymətləndirirdi: "Respublikanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqlarda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtalif millətlərdən olan, müxtalif dinlərə etiqad edən insanlardır".

Ümummilli liderimizin fəxarətlə söz açdığı bu etnosların hər birinin özünəməxsus xüsusiyyətləri əsrlər öncə olduğu kimi qalır və Azərbaycan xalqının mənəvi mədəniyyətini zənginləşdirir.

Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz liderinə layiqli qiymət verib. Heydər Əliyev ümumxalq məhəbbəti qazanıb.

Bütün bölgelərdə heykəlləri ucaldılıb. Ulu Öndərin heykəllərinin Gürcüstan, İsrail, Rusiya, Ukrayna, Qırğızıstan, Türkiyə, Özbəkistan və başqa ölkələrdə ucaldılması, xatirəsinin əbədiləşdirilməsi, müstəqil Azərbaycanın memarının xatirəsinə ehtiram əlamətidir.

Heydər Əliyev fenomeni siyasi təlatümlər və dəyişikliklərlə zəngin olan XX əsrдə hər vaxt dünya liderlerinin diqqət mərkəzində olmuş, bu dahi şəxsiyyətin yarım əsrlik fəaliyyətini yüksək qiymətləndirmişlər.

Onların arasında dünyanın gedişatında rol oynayan şəxsiyyətlərin adını görmək məmənluq gətirir: Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş (oğul), Toni Bleyer – Büyük Britaniyanın keçmiş baş naziri, Nursultan Nazarbayev – Qazaxıstan Respublikasının keçmiş prezidenti, Əhməd Necdət Sezər – Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti, Xu Szintao – Çin Xalq Respublikasının keçmiş sədri, Vladimir Putin – Rusiya Federasiyasının Prezidenti, Jak Shirak – Fransa Respublikasının keçmiş prezidenti, Rəcəb Tayyib Ərdoğan – Türkiyə Cümhuriyyətinin Prezidenti, Kraliça II Yelizaveta, Məhəmməd Xatəmi – İranın keçmiş prezidenti, Georgi Pirvanov – Bolqarıstan Respublikasının keçmiş prezidenti, İslam Kərimov –

Özbəkistan Respublikasının keçmiş prezidenti, Süleyman Dəmirəl – Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti, Abdulla Güл – Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti, II İohann Pavel – keçmiş Roma Papası, Əsgər Akayev – Qırğızıstan Respublikasının keçmiş prezidenti, Nikolay Baybakov – keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri, Bülənd Ecevit – Türkiyə Cümhuriyyətinin keçmiş baş naziri, Butros-Butros Qalı – BMT-nin keçmiş katibi, Zbiqnev Bzejinski – keçmiş ABŞ prezidenti Cimmi Karterin Dövlət Təhlükəsizliyi Məsələləri üzrə müşaviri, Vladimir Voronin – Moldova Respublikasının keçmiş prezidenti, Emoməli Rəhmonov – Tacikistan Respublikasının prezidenti, Emil Konstantinesku – Ruminiyanın keçmiş prezidenti və s.

Onlardan bəzisinin fikirlərini və Ulu Öndərimizlə rəsmi görüşlər zamanı birgə çəkilmiş şəkillərini qürur hissi ilə oxuculara təqdim edirəm.



Oğul Cərc Buş,
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti

26

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyatı əhəmiyyət daşımışdır...

Eyni zamanda onur mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəm-ləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasına əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlıların həyatını yaxşılaşdırılmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.



Toni Bleyer,
Böyük Britaniyanın keçmiş baş naziri

27

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik getirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırıldı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri və görüşümüz yaxşı yadimdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoymuşdur.



28

**Nursultan Nazarbayev,
Qazaxıstan Respublikasının keçmiş
prezidenti**

Heydər Əliyev Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.



29

**Vladimir Putin,
Rusiya Federasiyasının Prezidenti**

Heydər Əliyev bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimidir. Uzun illər ərzində onun səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdəşliğinin təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.



30

**Jak Şirak,
Fransa Respublikasının keçmiş prezidenti**

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çöcklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərim zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirirəm.



31

**Məhəmməd Xatəmi,
İranın keçmiş prezidenti**

Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatırəldən silinməyəcək.



II İohann Pavel, Keçmiş Roma papası

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.



İnanmaq olmur ki, dünya liderlərindən tutmuş adı insanlara qədər bu dahi şəxsiyyətə ehtiram göstərməyən tapılsın.

Bizim nəslimizdə və kəndimizdə də Ulu Öndərimiz xüsusi ehtiram və sonsuz məhəbbət vardır. Onun Tovuz rayonunun Düzqırıxlı kəndinin Mədəniyyət sarayında üç dəfə Respublika üzümçülərinin Zona Müşavirəsini və Tovuz rayon partiya təşkilatı fəallarının və zəhmətkeşlərin yiğincəgini keçirdiyi günlərdə o sonsuz məhəbbət daha da alovlanmışdı.

Ulu Öndər kolxoz sədri Firdun Bağırovla səhbəti zamanı deyir:

– Mən fikir verdim, kəndinizin aşağısında əkilməyən torpaqlar baş alıb gedir. Oralarda suyunuz varmı?

– Bəli, var. Kəhrizimiz, bol sulu bulaqlarımız var. Artezian quyular da qazmaq olar. Kür çayına qədər uzanıb gedən ucsuz-bucaqsız münbət torpaqlı sahələr vardır. Yeri gəlmışkən, kəndimiz buraya əsrin əvvəllərində Kürün qırğından köçüb. Orada indi də tut, nar, incir ağacıları vardır. Yaz gələndə camaat mal-qarasını yığıb orada binə salardı.

– Çox yaxşı, onda siz belə edin. Torpaqları zəhmətkeşlərə paylayın. Qoy əksinlər. Komissiya yaradın. Məhsul yetişən vaxt vergi müəyyən edin. Elə edin ki, vergi münasib olsun. Yoxsa əkməzlər.

Ulu Öndər Firdun Bağırovun işgüzarlığını yüksək qiymətləndirirdi.

1951-ci ildən ömrünün sonuna qədər əvvəlcə kolxoz sədri, sonra sovxozi direktoru işləyən Firdun Bağırov Heydər Əliyevin hakimiyyəti döv-

ründə kəndi sanki şəhərə döndərmisdi: Mədəniyyət sarayı, asfalt küçələr, kubik daşdan tikilmiş bir-iki mərtəbəli evlər, qonaq evi, kino zali, radio qovşağı, evlərə çəkilən radio və telefon xətti, univermaq, yüz çarpayılıq iki mərtəbəli xəstəxana, texniki-peşə, musiqi, səkkiz illik və üç mərtəbəli, şəhər tipli on illik məktəb, iki istirahət parkı, iki uşaq bağçası, hamam, çörək zavodu, elektrik dəyirmanı, bərbərxana, şərab zavodu, maşın-traktor parkı, dağdan – 12 km-lik məsafədən çəkilən içməli su xətti, kəndin işiq və qazla təmin edilməsi, ürəyi qurub-yaratmaq eşqilə döyünen Öndərimizə məmənunluq gətirməyə bilməzdı.

Ulu Öndərimizin Tovuzun torpağı, təbiəti və insanları haqda dediyi sözləri və verdiyi qiyməti unutmur, qürur duyuruq: **"Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Onun ən qiymətli sərvəti zəhmətsevər insanlardır".**

Tarix elə gətirdi ki, sovet sistemi dağıldı. Müstəqilliyyət qovuşduq. Aradan illər keçdi. Ulu Öndərimizin Sovetin qılincının dalı da, qabağı da kəsdiyi bir dövrə kəndimizdə cəsarətlə həyata keçirdiyi "islahat" ölkədə qanun halını aldı. Torpaqlar xalqa paylandı.

Öndərimizin kəndimizdə ağac əkməsi və vətənpərvərlik nümayiş etdirməsi də unudulmur. Kəndimizin "Mədəniyyət sarayı" zövqlə

inşa edilmiş gözəl tikilidir. Özülün üstündə qırmızı torf daşdan hörlülmüş iki metr hündürlüyündə kürsü vardır. Qırmızı torf daş Öndərimizin marağına səbəb olur.

– Bu daşlardan Bakıya göndərmək olarmı? – deyə soruşur.

Firidun kişi deyəndə ki, onlar Ermənistandan gətirilmədir, Heydər Əliyev məyus olur: "Onda lazımlı deyil", – deyir.

Öndərimiz Moskvada işdən kənarlaşdırılannda Sovetin yazılmamış qanunlarına əsasən portretlərini hər yerdən yiğirdilər. Kiçik qardaşım Ələsgər müəllim (Millət vəkili Qənirə Paşayevanın atası) kəndimizdə olan iki tam orta məktəb, xəstəxana, musiqi məktəbi, kənd klubu, sovxozi idarəsi və başqa yerlərdən onun portretlərini yiğib evində saxlayırdı.


Vəzirov hakimiyyətə gələn kimi qardaşımı məktəb direktorluğunundan, məni isə M.F.Axundov adına Pedaqoji İnstytutda Xarici dillər kafedrasının müdürü vəzifəsindən azad etdirilər.

Adımızı qoydular "Əliyevçilər". Nə gizlədim, vəzifədən haqsızlıqla çıxarılanda adama ağır gəlir. Bununla belə, hər ikimiz bu adla fəxr etdik.

Dahi şəxsiyyət Heydər Əliyev əbədiyyətə qovuşandan sonra istəklə yazdığını məqalələr deyilənlərə dayaq olur.



*Heydar Əliyev Tovuz rayonu Düzqırıxlı kəndində ağac əkir.
11 sentyabr 1980-ci il*



*Heydər Əliyev Tovuz rayonunda olarkən.
16 avqust 1975-ci il*



*Heydər Əliyev Tovuz rayonunun kolxozlarının birində.
İyul, 1977-ci il*



*Heydər Əliyev Tovuz rayonunda.
26 iyul 1977-ci il*



*Heydər Əliyev Tovuz rayonun kolxozlarının birində.
İyul, 1977-ci il*

XALQIMIZIN FƏXRİ

İyirmi ilə yaxındır ki, Ulu Öndərimizin özü qədər inandığı möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətini izləmək xoşbəxtliyi mənə də qismət olub. Bu müddətdə Prezidentimizin vətənpərvərliyi, vətənsevərliyi, xeyrxalığı, insanlara mehriban münasibəti, fədakarlığı, ciddiliyi, qətiyyəti, ədalətli və insaflı olmağı hamı kimi mənə də heyran edib. Sözün həqiqi mənasında Prezidentimiz “olduğu kimi görünən, göründüyü kimi olan” böyük şəxsiyyət, həsəd aparılacaq ziyalıdır.

Həla Qaradağdan Milli Məclisə deputat olan vaxtı İlham Əliyev yaratdığı “Qaradağın İnkışaf Fondu” hesabına Lökbatanda Qarabağ şəhid ailələri və əllilləri üçün beşmərtəbəli, beşbloklu bina tikdirmişdi. O bina respublikada Qarabağ şəhid ailələrinə və əllillərə tikilən ilk bina idi. 4 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının qurultayında Prezidentimiz: “Bu il üç min Qarabağ şəhid ailəsi və əllillər evlə təmin olunacaq” – deyəndə gözlərim önünə keçən əsrin agrılı-acılı 90-ci illərində Qarabağ şəhid ailələri və əllilərinə göstərdiyi qayğı və diqqət, Qarabağ şəhid ailələri və əllillərə tikdirdiyi ilk bina gəldi.

Bütün bu illər ərzində Prezidentimiz heç vaxt diqqətini xalqdan əskik eləməyib. Ziyalılarımıza xüsusi qayğı göstərib. Qaçqınlar və köçkünlər bir an belə onun diqqətindən yayınmayıb. Onlara evlər tikilib, imtiyazlar verilib, işiq, qaz, su ilə pulsuz təmin edilib. Qaçqın və köçkünlərin övladları ali məktəblərdə pulsuz oxuyurlar.

Prezidentimiz ölkəmizdə yaşayan milli azlıqlara – etnoslara da hərtərəfli qayğı göstərir. Bu münasibətlə yazır: "Mən Azərbaycanda yaşayan bütün xalqların təminatçısı və dövlət başçısim. Burada yaşayan bütün xalqlar eyni hüquqa malikdir, onlara eyni münasibət göstərilir".

Prezidentimizin söz açlığı, toplu halda yaşayan etnosların sayı inanılmaz dərəcədə çoxdur. Dünya-da məlum olan 12 (on iki) dil ailəsinin ən azı beşinin nümayəndələri ölkəmizdə toplu halda yaşayırlar. Onlar Türk dilləri, Hind-Avropa dilləri, Iber-Qafqaz dilləri, Slavyan dilləri, Sami dilləri ailələrini təmsil edən Azərbaycan türkləri, kürdlər, talişlər, tatlar, lahiclar, ermənilər, ləzgilər, avarlar, qədim türk mənşəli xristian albanları (udinlər), inqiloylar, xinalıqlılar, buduqlar, qızıllar, saxurlar, rutullar, yəhudilər, ruslar və başqalarıdır.

Kiçik etnoslar bəzən əriyib yoxa çıxır, dilləri unudulur. Dövlət qayğısı sayəsində, xoşbəxtlikdən, bu bizim ölkədə baş verməyib.

Hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur. Azərbaycan radiosunda kurd, ləzgi, taliş, gürçü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I-IX siniflər), taliş dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir (bax: "Ədalət" qəzeti, 27 dekabr 2018-ci il). Bütün bunlar milli azlıqlara dövlət qayğısının səviyyəsini göstərir.

Adını sadaladığımız etnoslar ölkəmizin ictimai həyatında fəal iştirak edir.

Hər iki Qarabağ müharibəsində Azərbaycanda yaşayan etnosların övladlarının iştirakı və qəhrəmancasına döyüşməsi, şəhid olması, bir çoxunun yüksək orden və medallara layiq görülməsi çox mətləblərdən söz açır.

Prezidentimiz İlham Əliyevin etnoslara münasibətdə Ulu Öndərimizin siyasetini həmişə rəhbər tutması təsadüfi deyil.

Prezidentimiz Ümummilli liderimizin yolunu davam etdirərək başqa xalqların həsədindən gətirib çıxaran daxili və xarici siyasetdə uğurlar qazanmış, ölkədə misli görünməmiş nailiyyətlər əldə edilmişdir. Regionların inkişafına dair dövlət programına şəxsən rəhbərlik edir.

Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanum Əliyevanın gərgin əməyi sayəsində illərdən bəri müharibə şəraitində olan ölkəmizdə əmin-amanlıq, sabitlik, vüsətli inkişaf hökm sürür. Azərbaycanın bütün bölgələrinin siması tamam dəyişib. Azərbaycan yolların çəkilişinə görə dünyada öncül yerlərdən birini tutur. Hətta kəndlərə asfalt yollar, içməli su, dağ kəndlərinə qaz xətti çəkilir. Bölgələr turizm mərkəzinə çevrilir.

Bunu Qəbələnin timsalında daha aydın görmək olur. Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanum Əliyevanın ideyaları əsasında Qəbələdə möhtəşəm layihələr həyata keçirilir. Keçən dövrdə prezidentimiz 75 dövlət əhəmiyyətli obyektin açılışında iştirak etmiş, qırmızı lenti kəsərək xeyir-dua vermişdir. Prezidentimizin açdığı obyektlərin siyahısına nəzər salmaq kifayətdir ki, Qəbələdə görülən aqlasızlaşdırıcı işlər barədə təsəvvür yaransın.

Dövlətimizin qayğısı nəticəsində turizmin döyünen ürəyi halına gətirilən, tarixi yeni eradan əvvəl gedib çıxan Qəbələ qədim şöhrətinə, əzəmətinə qovuşur, dünyanın dilbər guşələrindən birinə çevrilir.

Möhtəram Prezidentimizin "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük" sözləri

hədəfə düz dəyir. Lakin ölkədə möhtəşəm layihələr həyata keçirilsə də, sabitlik, əmin-amanlıq, vüsətli inkişaf təmin olunsa da, **Qarabağ problemi Prezidentimizə dinclik vermirdi**. Bu problem İlham Əliyevin prezidentliyi dövründə daha da köskinləşmişdi. Ermənilər havadarlarına arxalanaraq Qarabağda erməni dövləti yaratmaq bəhanəsi ilə bu əzəli, əbədi torpaqlarımızı Ermənistana ilhaq etmək istəyirdilər.

Otuq ilə yaxın heç bir fayda verməyən danışıqlar davam edirdi. Büyyük güclər tez-tez açıq-ashkar bəyan edirdilər: "Qarabağ düyününün hərb yolu ilə həlli yoxdur".

Büyük Ermənistən xülyası ilə yaşayan mənfur qonşularımız havadarlarına və otuz ildə Dağlıq Qarabağ və işğal etdikləri rayonların ərazilərində yaratdıqları üçqat istehkamlara, tunellərə, xəndəklərə, saysız-hesabsız ağır hərbi texnikaya arxalanaraq bizə meydan oxuyurdular. İş o yerdə çatmışdı ki, Ermənistən baş naziri Paşinyan dövlət başçılarının zirvə toplantısında bəyan etmişdi: "Qarabağ Ermənistandır, nöqtə".

Bir milyondan artıq qaçqını, köçkünü, 20%-dən artıq ərazilərinin işğal altında olan bir ölkəyə belə bir şəraitdə rəhbərlik etmək asan deyildi. Buna baxmayaraq, Prezidentimiz bütün gücünü ölkəmizin iqtisadi inkişafına və ordu quruculuğuna yönəltdi.

2007-ci ildən etibarən Azərbaycanın hərbi bütçəsi Ermənistanın illik dövlət bütçəsindən üstün oldu.

Ulu Öndərimizin əsasını qoymuş Naxçıvan-ski adına "Hərbi məktəb" daha da gücləndirildi. Aviasiya Akademiyası, Hərbi Dəniz Donanması üçün kadrlar hazırlayan məktəb, Heydər Əliyev adına Hərbi məktəb, hərbi texnika və sursat hazırlayan Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Eləcə də Sərhəd qoşunları məktəbi, Naxçıvan hərbi məktəbi, hətta Fövqəladə Hallar Nazirliyi nəzdində Hərbi Akademiya fəaliyyətə başladı. Türkiyə, Rusiya və başqa ölkələrdə oxuyub gələn, ən müasir texnikadan istifadə etməyi bacaran yüksəkxitaslı mütəxəssislərimiz yetişdi. Ordu-muz dünyanın ən müasir hərbi texnikasını ilə təmin edildi. Bütün bunlar Ali Baş Komandanın əzaq-görən, müdrik siyasəti nəticəsində mümkün oldu.

Bunlara arxalanaraq Prezidentimizin rəsmi yığıncaqlarda dediyi "Bizim ən müasir hərbi texnika və silahlanmış güclü ordumuz, ən müasir silahları almaq üçün maliyyə resurslarımız, möhkəm iradəmiz vardır. Biz heç vaxt Qarabağın işğalı ilə barışmayacaq, ərazi bütövlüyüümüzü bərpa edəcəyik" – sözlərinə nəinki xaricdə, ölkə daxilində də ağız büzənlər, inanmayanlar, şübhə ilə yanaşanlar olurdu. **Hətta bəzi dili qurumuş bədxahlar bəd niyyətlə şayia yayırıdlar ki, bun-**

lar hamısı gözdən pərdə asmaq üçündür, Qarabağ ermənilərə verilib.

Lakin Prezidentimiz nə dediyini yaxşı bilirdi. Qırx dörd gün davam edən Vətən müharibəsi möhtərəm Prezidentimizin sözlərini təsdiq etdi. Qısa bir müddətdə ən müasir silahlarla düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etdik. Düşmən diz çökərək təslim oldu. Bütün torpaqlarımızın qaytarılması barədə sənədə imza atıldı.

Güman edirəm ki, bu, ermənilərə ibrət dərsi olacaq.

Çox arzu edərdim ki, hər iki Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ruhu xatırınə, sıkəst olmuş qəhrəman oğullarımızın xatırınə, gözüyaşlı gəlinlərin, yetim qalmış körpələrin, qaçqınların, köckünlərin xatırınə, gələcək nəsillərə əmanət qoyacağımız Vətən naminə, böyük alim Yaşar Qarayevin göstərdiyi kimi, yüz illərlə davam edən unutqanlığımıza, biganəliyimizə, güzəştkeşliyimizə, səhlənkarlığıımıza son qoyulsun, tarixdən ibrət dərsi götürək. Belə olsa, əminliklə deyə bilərik ki, "1905", "1918", "1948", "1952", "1988–1993"-cü illər hadisələri bir daha təkrar olunmayacaqdır.

Onu da unutmamalıyıq ki, bu tarixi günlərdə qardaş türk xalqının mənəvi, siyasi və hərbi dəstəyi köməyimizə çox çatdı. Heydər Əliyevin "Bir



Belə olaq həmişə!

millət, iki dövlət” adlandırdığı Azərbaycan-Türkiyə birliyi mübarizəmizə uğur gətirdi. Türkiyə böyük güclərin təzyiqinə baxmayaraq, bir an belə bizi tək buraxmadı. Türk xalqı etibarlı, sədaqətli, insaflı və ədalətli xalq olduğunu bir daha dünyaya göstərdi.

Alman filosofu Hegelin vaxtilə dediyi sözlər təsdiqini tapdı:

“Mən desəm ki, almanlar ağıllı millətdir, verin dünyani almanlar idarə etsin, milliyyətca alman olduğuma görə məni qınayarlar. Odur ki, deyirəm: “Dünyanı verin türklər idarə etsin, çünkü türklər ən ədalətli və insaflı millətdir”.

Onu da xüsusi vurğulamaq istərdik ki, möhtərəm Prezidentimizin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri Qarabağ müharibəsinin gedişində və əlaqələrimizin möhkəmlənməsində əvəzsiz rol oynadı.

Qarabağ müharibəsi bütün dünyyanın diqqətini çəkdi.

İnanıram ki, qələbəmizlə bitən Qarabağ müharibəsi XXI əsrin ibrətamız müharibəsi kimi dünyyanın nizamının dəyişməsinə ciddi təsir edəcəkdir. Sevinirəm ki, 2013-cü ildə Bakıda mənim də iştirak etdiyim “Dədə Qorqud” abidəsinin açılışı mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin uzaq-görənliliklə dediyi sözlər yerini alır: **“Bu abidə bütün türk dünyasını birləşdirəcək və XXI əsr türk dünyasının əsri olacaqdır”**.

Beynəlxalq aləmdə bizimlə hesablaşmaları çox mətləblərdən xəber verir. İngiltərə, Yaponiya, İtaliya, Rusiya, Almaniya, Fransa, Türkiyə və s. kimi qüdrətli dövlətlərin nüfuzlu televiziya kanalları, məşhur “Əl-Cəzirə” kanalı Prezidentimizdən müsahibə almağa çalışıdlar. Prezidentimiz “yox” demədi. Otuzdan artıq televiziya kanalına müsahibə verdi. Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırıldı.

Prezidentimizin verdiyi müsahibələr informasiya cəbhəsində də, döyüş meydanında olduğu kimi, üstünlüyüümüzü təmin etdi.

Müsahibələrin gedişində Prezidentimizin bəzi müxbirlərə, xüsusən də Almaniya və Yaponiyadan gəlmış müxbirlərə tarixdən, siyasətdən, jurnalistikadan “dərs” verməsi nəinki Azərbaycanda, bir çox ölkələrdə rezonans doğurdu.

Ali Baş Komandanımızın titanik zəhməti, yənilməz ordumuzun igid oğullarının şücaəti sayında qazanılan qələbə tarixi hadisəyə çevrildi.

Bütün bunlar və haqqında yazdığım məqalələr göstərir ki, tarixi qələbə Prezidentimizə ümumxalq məhəbbəti qazandırıb.



*Mən Azərbaycanı və Azərbaycan
xalqını Heydər Əliyev qədər sevən
ikinci bir adam tanımırıam.*

Nikolay Baybakov
Uzun müddət SSRİ Dövlət Plan
Komitəsinin sədri vəzifəsində işləyən
Nikolay Baybakov əslən bakılıdır.

BİRİNCİ BÖLÜM


XOŞ MƏRAMLA, SAF NİYYƏTLƏ*

Möhtərəm Prezident!

Saf niyyatla, xeyriyyə məqsədi ilə inşa olunmuş bu bina millət vəkili İlham Əliyev cənablarının təşəbbüsü və rəhbərliyi ilə, onun təsis etdiyi "Qaradağın İnkışaf Fondu" və "Baku İnterneşel LTD" şirkəti tərəfindən tikilmişdir. Tikinti ərəfəsində və inşa vaxtı iki-üç dəfə İlham müəllimlə təmasda oldum. Nə gizlədim, onun sadəliyi, təvazökarlığı, humanistliyi, xeyirxahlığı, dərin mədəniyyəti, ağılı-zəkası məni heyran etdi. İstər-istəməz ürəyimdən keçdi: "Prezidentimiz ailə məsələlərində də, övladlarının tərbiyəsində də hamımıza nümunə olacaq qeyri-adi bir şəxsiyyətdir".

Hörmətli Prezident, xoş məramlı inşa olunan bu binanın tikintisi zamanı həmişə ikili hissələr keçirmişəm. Sizin möhkəm hafızəniz vardır. Şübəhəsiz, Hüseyin Cavidin "Şeyx Sənan" əsərində Məmmədəli Əliyevin oxuduğu "Korun mahnısı" yadınızdadır. Orada belə sətirlər vardır:

* Bax: "Qaradağ" qəzeti, 8.07.1999; Qəzənfər Paşayev. Seçilmiş əsərləri. V cild. Bakı, "Təhsil", 2012, s.48-50



Deputat İlham Əliyevin Löktən qəsəbəsində
Qarabağ şəhid ailələri və ailləri üçün tikdirdiyi
beşmərtəbəli, beşbloklu binanın açılış mərasimində
Prezident Heydər Əliyevin çıxışı. 30.06.1999

"Nə eşq olaydı, nə aşiq, nə dərd olaydı, nə dərman".

Keçirdiyim hisslər bununla bağlıdır. Deyirəm: nə hərb olaydı, nə itki, nə şəhid olaydı, nə gözü yaşlı analar, nə yetim körpələr. İkinci tərəfdən də fikirləşirəm: "Şəhidsiz, qurbansız azadlıq əldə etmək olarmı? Dünya təcrübəsi göstərir ki, azadlıq qurbanlar, şəhidlər hesabına qazanılır. Elə adama təsəlli olan da bu və hərənin imkanı daxilində şəhid ailələri və əllillərə göstərdiyi köməkdir. Müharibə və daxili çəkişmələr elə bir bəladır ki, ondan yan keçmək müşküldür. Elə bizim nəslimizdə dayım nəvəsi Azər Xasiyev Qarabağda şəhid oldu. Mart hadisələri zamanı başqa bir dayım nəvəsi 22 yaşılı baş leytenant Xasiyev Samir Zirəddin oğlu həlak oldu. Ölümündən sonra ona Milli qəhrəman adı verildi.

Cənab Prezident, mən filologiya elmləri doktoru, professoram. Uzun müddət xarici ölkələrdə olmuşam. Təkcə İraqda altı ildən çox çalışmışam. Xaricdə olarkən dövlət başçılarının yüksək səviyyəli görüşlərini dövlətlərin bayraqlarının qoşa dalgalandığını gördükcə, himnlərini dillədikcə ürəyimdən keçən yeganə arzu bu idi ki, gün gələydi, doğma Azərbaycanı azad görəydim. Dövlət başımız yüksək səviyyəli görüşlər keçirəydi, himnimiz calınayıdı, bayraqımız xarici



*Cənab İlham Əliyevin Lökbatan qəsəbəsində
Qarabağ şəhid ailələri və əllillər üçün tikdiridiyi
binanın açılış mərasimində. 30.06.1999*

ölkələrin səmasında dalgalanydı. Şükürlər olsun ki, bütün bunları gördük.

Cənab Prezident, bu bina haqda fikir söyləməkdən vaz keçərək bircə onu deyim ki, İlham müəllimin gündəlik köməyi, qayğısı və nəzarəti altında tikilən bu bina hasılə gəlib çıxınca bir şeyin şahidi olduq ki, cəmiyyətimizdə vicdanlı adamlar çoxdur. Belələri yaxşı əməlləri ilə içtimai şüurumuzun yüksəlməsinə köməklik edirlər. Mən tam əminliklə deyə bilsəm ki, tikinti aparan idarənin raisi Gəray Abbasov belələrindəndir.

Cənab Prezident, Qarabağ əllilləri və şəhid ailələri üçün tikilmiş bu binanın açılışına gəl-

məyiniz böyük mətləblərdən söz açır. Sizin bu gəlisiñiz yalnız Qarabağ əlləri və şəhid ailərinə olan ehtiram deyil, bu bütün Azərbaycan xalqına olan məhəbbətdir. Azərbaycan xalqının dostu, müdrik Baybakovun dediyi: “Mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımırıam” – kələmi sərrastlığı ilə adamı heyrətə gətirir. Bu, doğrudan da, belədir. Başqa bir tərəfdən də böyük siyasetçi A.Qromikonun sizinlə bağlı fikrini yada salmaq mənim üçün xoşdur. O, etiraf etmişdir ki, SSRİ məkanında Heydər Əliyev səviyyədə olan ikinci bir dövlət xadimimiz yoxdur. Allaha şükür ki, deyilənlər yalnız sözə yox, əməli işdə də öz yerini aldı. İndi dünya problemlərinin həllində Dövlət başçıları sizinlə məsləhətləşirlər.

Böyük dövlət mükafatlarına layiq görülürsünüz. Beynəlxalq Atatürk Sülh mükafatına layiq görülməyinizə sevinir və Sizi ürkəkdən təbrik edirik. Siz Azərbaycanı dünyaya layiqincə tanıdır və ləyaqətlə təmsil edirsiniz.

Sizinlə bağlı bir arzumuz da var.

Arzu edirik ki, bir gün Sizin Nobel mükafatına layiq görülməyinizi təbrik edək. Yaradandan təmənnamız bu və Qarabağı azad, Azərbaycan xalqını əmin-amanlıqda, itkisiz, şəhidsiz, firavan yaşamaqda görməkdir.

XILASKAR*

Xalqa bir bəla, faciə üz verəndə Böyük Yaradan onu xilas etmək üçün tarixi şəxsiyyətlər, xilaskarlar göndərir. Onlar ilahi qüdrət və nurla göndərilir, xalqın yoluna işiq saçır, qurtuluş yolunu göstərirlər. Heydər Əliyev belə şəxsiyyətlərdən idi. O, böyük siyasetçi idi. Siyaset issa elektrik cərəyanına bənzəyir. Hər ikisində bircə sahv, bircə diqqətsizlik ağır nəticələr verir. Otuz ildən artıq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin daxili və xarici siyasətdə nəzərə çarpacaq bir səhva belə yol verməməsi onun dahiliyinə dəlalət edir. Heydər Əliyev Azərbaycan reallığında böyük hadisə, bir epoxadır. Heydər Əliyev bir fenomen idi. Onu sahilsiz bir ümmana bənzətmək olar. Azərbaycan xalqı qarşısında Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdır.

Onun bütün xidmətlərini bir yana qoysaq, təkcə XX əsrin 90-ci illərində xalqı vətəndaş qarşıdurmasından, dövləti parçalanmaqdən xilas etməsi böyük tarixi hadisə idi.

Mən qalırsa, onun ən böyük xidməti bir çox Afrika və Asiya ölkələrində baş verən daxili çax-

* Bax: “Vəfa” jurnalı. Xüsusi buraxılış. 2004; Qəzənfər Paşayev. Borcumuzdur bu ehtiram. Bakı, “Ozan”, 2010, s.7-8; Qəzənfər Paşayev. Seçilmiş əsərləri. III cild. Bakı, “Təhsil”, 2012, s.311-313

naşmalar, çevrilişlər nəticəsində dövlətin dayaq-larının laxladılması, oyuncaq dövlətə çevriləməsi kimi çox qorxulu halın Azərbaycanda baş ver-məsinin qarşısını müdrikliklə alması olmuşdur. Heydər Əliyevi ən uca dağ zirvəsinə bənzətmək olar. Aralındıqca onun möhtəşəmliyini hamı gö-rəcək. Bununla bağlı çox ciddi bir məsələyə də toxunmaq istərdim. Bəzi istisnalarla Heydər Əliyev haqqında tələm-tələsik yazılmış kitablar meydana gəlib. Onun haqqında fundamental əsərlər, tədqiqat işləri təfəkkür sahibi olan tədqiqatçılarını gözlayır. Heydər Əliyev yaradıcı adam-lara, elmimizə, ədəbiyyatımıza, incəsənətimizə, ümumiyyətlə, mədəniyyətimizə böyük qayğı göstərirdi. Özü yaradıcı adam idi. Müsahiblərinin çox maraq və diqqətlə qulaq asardı.

Yaxşı yadımdadır, 1999-cu ildə Lökbatanda cənab İlham Əliyevin təşəbbüsü ilə Qarabağ şəhid ailələri və əllilləri üçün tikilmiş ilk binanın açılışında çıxışımı necə diqqətlə dinləyirdi.

Nədənsə, Heydər Əliyev deyəndə mənim göz-lərimin öününe Atatürk, Atatürk deyəndə Heydər Əliyev gəlir. Onların gördüyü tarixi işlərin miq-yasında da, özlərində də, gözlərində də bir ox-şarlıq vardi.

Heydər Əliyev itkisi xalqımız üçün böyük it-kidir. Nə edəsən ki, öndərimizin də çox sevdiyi

Səməd Vurğunun dediyi kimi, "sehrlı bir aləm olan, bir yandan boşalıb, bir yandan dolan" fani dünyyanın öz qanunları vardır. Təsəllini onda tapırıq ki, dövlətçiliyimiz Heydər Əliyevin sa-yasında möhkəm özül üzərində bərqərar olub. Qatar sürət götürüb. Sükan arxasında Heydər Əliyevin irsini və kursunu ləyaqətlə davam etdirən layiqli oğlu, Prezidentimiz İlham Əliyev durur.

Burada bir arzumu da bildirmək istərdim. Şübhə yoxdur ki, qədirbilən xalqımız böyük in-san Heydər Əliyevin xatırəsini əbədiləşdirmək üçün təkliflər irəli sürəcəkdir. Mən bir ziyanlı ki-mi arzu edərdim ki, Dağüstü parkın ən yüksək yerində onun əzəmətli heykəli ucaldılsın. Bu ha-mımızın ürəyindən olardı.

**HEYDƏR ƏLİYEV
HAQQINDA NOSTRADAMUSUN
GÖRÜCÜLÜYÜ**


5 k6

*Kahin əlini krala toxunduraraq, **
Gəlib İtaliyada sülh naminə ibadət edəcək.
Bu kraldan dünyaya sülhsevər hökmədar
gələcək.
Hökmrənliq əsası (skipetr) sol ələ keçəcək.

Tədqiqatçılar Nostradamusun bu katernini açmaqdə çətinliklə üzləşiblər. Doğru qənaətə gəliblər ki, böyük görүcünün söhbət açdığı hadisələr gələcəkdə baş verəcəkdir. Bizə qalırsa, bu katen Roma Papası II İohann Pavelin Azərbaycana səfəri (22.05-23.05.2002), Prezident Heydər Əliyev və oğlu İlham Əliyevlə bağlıdır.

Biz bu qənaətə ciddi tədqiqat apararaq gəlmışik. Məsələ burasındadır ki, Nostradamusun dövründən XX əsrin 2-ci yarısına qədər heç bir Roma Papası İtaliya sərhədlərindən kənara çıxmışdır. Nostradamusun katrendə söhbət açdıqları

* Bax: Qəzənfər Paşayev. Nostradamusun möcüzəli aləmi. Bakı, "Təhsil", 2007, s.362-364



Prezident Heydər Əliyev və Roma Papası II Pavel.
Bakı, 22.05.2002

Papa II Pavelin vaxtında baş verib. Azərbaycan və Mərakeşdən başqa, dövlətin başçısı sağ ikən Papanın ziyarət etdiyi 130-a qədər ölkənin heç birində atadan sonra hakimiyyətə oğul gəlməyib.

Doğrudur, İordaniyada kral Hüseyndən və Suriyada Hafız Əsəddən sonra (ölüm tarixi: 10 iyun 2000-ci il) hakimiyyətə oğlanları Abdulla və Bəşər Əsəd gəliblər. Lakin Roma Papası Suriyaya 2001-ci ilin may ayında ziyarətə gedib. Yeri gəlmışkən, Papa İohann II Pavelin İordaniyaya səfəri onunla bağlı Web saytda yer almadiğina

görə, 27-30 avqust 2006-ci ildə İordaniyaya gedərkən öyrəndik ki, Papa II Pavelin İordaniyaya səfəri 2000-ci ilin mart ayında olub. Kral Hüseyin isə 1999-cu ilin fevral ayının 7-də vəfat edib. Qənaətimizin doğruluğuna əmin olduq.

Onu da deyək ki, Roma Papasının bir xristian ölkəsinə səfəri böyük hadisə kimi Nostradamusun diqqətini cəlb etməyə bilərdi. Lakin qədim zamanlardan ərazisində yəhudilərin əmin-amanlıqla, toplum halda yaşadığı, dünyaya neçə-neçə görkəmli yəhudü musiqisi, alim, həkim və s. təhfə etmiş Azərbaycan milliyətçə yəhudü olan görübün diqqətini çəkməyə bilməzdi. Burada onu da demək yerinə düşər ki, siyasi durum ucbatından nə Suriya, nə İordaniya, nə də Mərakeşdə yəhudü yaşamır.

Roma Papası II Pavelin müsəlman ölkəsi Azərbaycana gəlişi, Azərbaycanda katolik kilsəsinin tikilməsi üçün torpaq sahəsinin ayrılması da gənclikdən katolik dinini qəbul etmiş Nostradamusun nəzərində yayına bilməzdi. Azərbaycanda yüksək səviyyədə qarşılanan Roma Papasının ölkəmizdən çox məmənun getməsi və İtaliyaya qayıdanın sonra göndərdiyi razılıq teleqramı və məktubu çox mətləblərdən söz açır.

II İohann Pavel yazımsıdır: "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil

Azərbaycan Respublikası son illər Dünya Birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və dəstəkləyirəm".

2-ci sətirdən göründüyü kimi, İtaliyaya qayıtdıqdan sonra o, Azərbaycanda sülh, əmin-amanlıq naminə ibadət edib. Roma Papasının Azərbaycana ziyarətindən sonra Vatikanın nümayəndə heyətlərinin tez-tez ölkəmizə gəlməsi, dövlətimizin başçısı İlham Əliyevin II Pavelin dəfn mərasimində iştirak etməsi təməli Heydər Əliyev tərəfindən qoyulan xoşməramlı əlaqələrə xidmət edir. Nostradamusun katrendə işlətdiyi "kral" sözü "dövlət başçısı" mənasına golur. 4-cü sətirdən də göründüyü kimi, İlham Əliyev hakimiyyətə gəldi və xalqın mənafeyinə uyğun sülhsevər siyaset yeritməyə başladı.

O ki qaldı Mərakeşə, demək lazımdır ki, Papa II Pavel 1985-ci ilin avqust ayında Mərakeşdə 50 minlik izdiham qarşısında çıxış edib. 1999-cu ilin iyul ayında kral II Həsən öləndən sonra onun yerinə oğlu Məhəmməd keçib. Lakin Mərakeşin Vatikanla heç bir əlaqəsi olmadığına, ölkədə yəhudilərin yaşamadığına görə bu katreni Məhəmmədlə əlaqələndirmək doğru olmazdı.

TARİX QURUB-YARADANLARI YAŞADIR*

Bütün xalqlar görkəmli şəxsiyyətlərinin adlarını əbədiləşdirməyə həmişə böyük meyil göstəriblər. Və həmişə də bu meyil vətənpərvərlik hisslerinin artmasına güclü təkan verib. Azərbaycan xalqı istisna təşkil etmir. Babək, Nəsimi, Füzuli, Şah İsmayıł Xətai, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov və başqaları yada düşəndə həmişə qürur hissi keçiririk. Xalq qarşısında misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədi yaşamaq hüququ qazananlardan, güvənc yerinə çəvrilənlərdən biri də XX əsrin görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevdir. Öndərimizin heykəllərinin ucaldılması, şərəfinə parklar salınması və s. çox yaxşıdır. Lakin gördüyü əzəmətli işlərin müqabilində azdır. Gündəmdə Ümummilli liderimizin əzəmətini, möhtəşəmliyini çeşidli əsərlərlə xalqın şüurunda yaşatmaq, əbədiləşdirmək durur. Bu, hər bir ziyanın, yaradıcı adamın vicdan borcudur. Biz akademik Bəkir Nəbiyevin "Heydər Əliyev haqqında etüdlər" kitabına, hər şeydən əvvəl, bu müstəvidən baxır və qiymətləndiririk.

* Bak: Qəzənfər Paşayev. Seçilmiş əsərləri. IV cild. Bakı, "Təhsil", 2012, s.108-115

Azərbaycan tarixində bir epoxa olan öndərimizin müasiri olduğumdan onun səmərəli fəaliyyətini izləmək mənə də qismət olub. Haqqında məqalələr də yazmışam. Odur ki, akademik B.Nəbiyevin kitabını oxuyarkən müqayisələr aparmaq, həqiqətin tərəfində olmaq taleyimə, qismətimə düşüb. Etiraf edim ki, kitabı oxuyub başa çatanda bir rahatlıq hiss etdim. Bir daha dərindən dərk etdim ki, böyük şəxsiyyətlər barədə mötəbər sözü, böyük həyat təcrübəsi olan, dünyanın keşməkeşlərindən başı çıxan adamlar deyəndə daha mötəbər olur.

Əsərdə öndərimizlə bağlı akademik Ramiz Mehdiyev, Xalq yazıçısı Anar, Xalq şairi, akademik Bəxtiyar Vahabzadə, Xalq şairi Fikrət Qoca, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və başqalarının əsərlərinə ürəkaçıqlığı ilə geniş yer verilməsi deyilənlərə dayaq olur.

Bununla belə, biz heç də o təmənnada deyilik ki, dahi şəxsiyyət Heydər Əliyev haqqında yalnız mötəbər və buna mənəvi haqqı olan adamlar yaza bilərlər. Əsla yox. Heydər Əliyev elə bir abidədir ki, onun daha möhkəm, daha davamlı, daha möhtəşəm olmasında bir kərpic qoynanın da, min kərpic qoynanın da zəhməti təqdirlə yad edilməlidir. O ki qaldı Bəkir müəllimin kitabına,

çəkinmədən demək olar ki, görkəmli ədəbiyyat-şünas-alimimiz bədii sözün intahasız imkanlarından məharətlə istifadə edərək Azərbaycanın tarixi salnamasına qızıl hərflərlə yazılmış bu tarixi şəxsiyyətin portretini yaratmış, qədirbilən xalqımıza töhfə etmişdir.

Hər cümləsinin xüsusi çəkisi olan, böyük mətləblərdən söz açan kitabı nəzərdən keçirdikcə bir yandan müəllifin Öndərimizə dərin məhəbbəti, ehtiramı, digər tərəfdən Heydər Əliyevin böyüklüğünü, dahiliyini göstərən məqamlar diqqəti çəkir. Səmimiyyətlə etiraf edirəm ki, kitabdan çox şey əzx etdim, qədərincə bəhrələndim.

Tarixdən məlum olduğu kimi, hər hansı bir xalqa bəla üz veranda Tanrı onun xilaskarını da göndərir. Elə götürək Azərbaycanımızı. XX əsrin əvvəllərində Azərbaycan bəla, faciə ilə üzləşəndə Qafqaz İslam Ordusu Azərbaycanı xilas etdi. XX əsrin sonlarında isə bu müqəddəs missiyani Heydər Əliyev yerinə yetirdi.

Azərbaycan xalqı başının üstünü qara buludlar alanda nicat yolunu Heydər Əliyevdə gördü. Xalqın istəyi və tələbi ilə o, hakimiyyətə qayıdı. Bu qayıdış ağrılı-acılı keçid dövründə baş verdi. Elə bir dövrdə ki, mənəvi dəyərlər tapdanır, xalq üzüntülərlə üzləşir, adamlar arasında ruh düşkünlüyü baş alıb gedirdi. Öndərimizin qayıdışı

xalqın geləcəyə ümidi, sabaha inamını artırdı, mənəviyyatın tərəqqisinə xidmət etdi. Milli dirçəlişimizin sarsılmaz təməli məhz onun qayıdışı ilə qoyuldu. Heydər Əliyevin titanik zəhməti sayəsində ölkə daxilində sabitlik bərqərar oldu. O, ölkəni vətəndaş müharibəsi tahlükəsindən, ictimai-siyasi xaosdan xilas etdi.

Demokratiya və hürriyyət pərdəsi altında öz məkrli niyyətlərini həyata keçirmək naminə ölkəni hərc-mərcliyə sürükləyənlərin qarşısını aldı, tariximizə xilaskar kimi daxil oldu.

İlahi ona bitib-tükənməyən enerji bəxş etmişdi. Xalqın xoşbəxtliyi ondadır ki, Heydər Əliyev ilahidən gələn bu enerjini bədxahalarının arzusuna xilaf çıxaraq Azərbaycan xalqının gələcəyi naminə sərf etmişdir.

Dövlətçiliyimiz tarixində müstəsna yeri olan Öndərimiz uzaqgörən siyasətçi idi. Dünya siyasetçiləri arasında öncüл yerlərdən birini tuturdu. Yüksək səviyyəli yığıncaqlarda həmişə ən böyük dövlətlərin başçılarının əhatəsində olardı. Əslində, dünya siyaset meydanında cərayan edən proseslərə təsir göstərər, bir sıra dövlət başçıları onun məsləhətlərinə ehtiyac duyardılar. Bu isə siyasətçidən yüksək dərəcədə müdriklik tələb edir. Axi, siyaset də yüksəkgərginlikli cərəyanaya bənzəyir. Kiçik bir səhv, ehtiyatsızlıq arzuedil-

məz nəticələrə gətirib çıxara bilər. Heydər Əliyev zəkası, müdrikliyi Azərbaycana bütün dünyada layiqli yer qazandırılmışdır. Ümummilli liderin səyi nəticəsində ölkəmiz siyasi blokadadan çıxaraq beynəlxalq aləmdə tanınmağa, mötəbər məclislərdə sözü eşidilməyə, Azərbaycanın nüfuzunun artmasına nail olmuşdur.

Bəkir müəllim Öndərimizlə bağlı faktları zərgər dəqiqiliyi ilə elə seçir, elə məharətlə təqdim edir ki, hər məqamda özün üçün bir yenilik hasil edirsən. Həcc ziyarətinə gedərkən Heydər Əliyevin təyyaradə akad. Ziya Bünyadov və akad. Bəkir Nəbiyevi öz odasına dəvət edərək islami dəyərlərdən söhbət açdığı səhnə nə qədər düşündürücüdür. Öndərimizin iman sahibi olduğunu göstərən bu səhifələri həyəcansız oxumaq olmur. Və bundan sonra onun islami dəyərləri yüksək qiymətləndirməsini, məscidlərə ciddi fikir verməsini, dini təhsil ocaqlarının tikilməsinə qayğı göstərməsini, din xadimlərinə, xüsusən də Şeyxülislam Allahşükür Paşazadəyə münasibəti, dini bayramlarda məscidləri ziyarət etməsini daha yaxşı başa düşmək olur.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri yaradıcı adamları, xüsusən də yazıçı və şairləri başqalarının dəyirməsinə su tökən bədxahalar dan qorumaq oldu. Söz-sənət adamlarını bir-bi-

rinə qarşı qoyanlar deyirdilər ki, nə üçün Hüseyn Cavid, Seyid Hüseyn, Əhməd Cavad, Mikayıl Müşfiq və s. represiyaya məruz qalıblar, amma başqları yox? Liderimiz belə yanlış və ziyanlı yanaşma üsulunu nəinki qəbul etmədi, bunun yolverilməz olduğunu əməli işində göstərdi. Xalq qarşısında böyük xidmətləri olan Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov o zamanın ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə nail oldu. Xalqın layiqli oğul və qızlarına, yazarlara, incəsənət xadimlərinə fəxri adların verilməsi, onların yubileylərinin ən yüksək səviyyədə keçirilməsi milli ruhun, milli özünüdərkin yüksəlişi, tarixin yaddaşının özünə qaytarılması yolunda əvəzsiz xidmət idi.

Öndərimizin şəxsi təşəbbüsü və ciddi səyləri nəticəsində 1981-ci ildə yazıçıların VI qurultayıın gündəliyinə ilk dəfə olaraq Cənubi Azərbaycandakı ədəbi proses barədə məruzənin salınmasından, Yazıçılar İttifaqında Cənubi Azərbaycan Ədəbiyyatı problemləri üzrə katibliyin, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin yaradılmasından, "Ədəbiyyat qəzeti"ndə və radioda "Cənubdan səslər" rubrikası altında cənublu yazıçı və şairlərə geniş yer verildi.



Heydər Əliyev Süleyman Rəhimovu təbrik edir. Bakı, 1975

68



Heydər Əliyev Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı ulduzunu təqdim edir. Bakı, 1980

69



Heydər Əliyev Süleyman Rüstəmov Sosialist Əməyi Qəhrəmanı ulduzunu təqdim edir. Bakı, 1976



Heydər Əliyev Mirzə İbrahimova Sosialist Əməyi Qəhrəmanı ulduzunu təqdim edir. Bakı, 1981

Sovet dönləmində belə bir addım böyük cəsarət tələb edirdi. Bu, ədəbiyyatımıza və xalqımıza sonsuz məhəbbətin sayəsində mümkün olmuşdur. Az sonra, 1982-ci ildə Heydər Əliyev SSRİ-də görünməmiş, böyük cəsarət və məsuliyyət tələb edən başqa bir tarixi addım atdı. H.Cavidin nəsi Sibirdən – sürgün məzarlığından gətirilib Naxçıvanda torpağa tapşırıldı. Məqbərənin açılış mərasimində bunu özü etiraf etdi: "Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza olan məhəbbət və sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. Mən bunu etdim".

Bilənlər bilir ki, rəhbərimizin bu məhəbbəti heç vaxt tükənmədi.

Ağır vaxtlarda "Azərbaycan", "Ulduz", "Qobustan", "Литературный Азербайджан" jurnalı, "Ədəbiyyat qəzeti" Öndərimizin təşəbbüsü ilə Dövlət büdcəsindən ödənilən dotasiya ilə çıxıb. Moskvada çox yüksək vəzifədə çalışanda belə "Ədəbiyyat qəzeti"nin hər sayını diqqətlə oxuması, onun ədəbiyyatımıza olan məhəbbətindən, ədəbi prosesə ciddi diqqət yetirməsindən xəbər verirdi. Ümummilli liderimiz klassik ədəbi irsə də böyük qayğı göstərirdi. O, keçən əsrin 70-ci illərində Nizami və Nəsiminin öyrənilməsi, nəşri və təbliği barədə qərarlar qəbul etdirmişdi.

Nəsiminin 600 illik yubileyinin (1973) təkcə Azərbaycanda deyil, dünya miqyasında keçirilməsi də onun səyi nəticəsində baş tutmuşdu. Yeri gəlmışkən, Nəsimi dünya miqyasında yubileyi qeyd edilən ilk azərbaycanlı şair olub. Şairin əsərlərinin 3 cildliyinin, eləcə də Füzulinin 6 cildliyinin akademik nəşri ədəbiyyatşünaslıq elmimizin tarixində əlamətdar hadisə idi.

Akademik Bəkir Nəbiyevin maraqlı kitabında Öndərimizin Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, S.Vurğun, Şəhriyar, Aşıq Ələsgər və başqa görkəmlili şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ev-muzeylərinin yaradılması (S.Vurğun, H.Cavid, C.Məmmədquluzadə və b.), 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və AMEA-nın Folklor İnstitutunun yaradılması, ümumiyyətlə, mədəniyyətimizin inkişafi, milli-mənəvi dəyərlərimizin qorunması yolunda atdığı səmərəli addımlar, gördüyü vüsətli işlər qədirşünaslıqla gündəmə gətirilir. Bu da təbiidir ki, "Kitabi-Dədə Qorqud - 1300" və "Füzuli-500" yubiley tədbirləri də məhz onun xeyir-duası, rəhbərliyi və fəal iştirakı ilə həyata keçirilmişdir.

"Füzuli-500" yubileyi Azərbaycan, Türkiyə, İraq, İran və Gürcüstanda, eləcə də Fransada UNESCO-nun Baş qərargahında (Paris) və s. keçirilmişdir. İlk dəfə olaraq şairin 6 cilddə əsərləri çap olunmuşdur.



Həydər Əliyev Nəsiminin heykəlinin açılışına həsr olunmuş mitinqdə, 20 fevral 1980-ci il

72

Maraqlıdır ki, Heydər Əliyev yubiley komisyonasının sədri olaraq Türkiyədə keçirilən "Füzuli-500" yubiley tədbirlərinə qoşulmaq üçün bizi - Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət nümayəndələrini Ankaraya öz təyyarəsində aparmışdı.

Bu, bir daha öndərimizin ədəbiyyatımıza, mədəniyyətimizə dərin məhəbbətindən, sözü ilə əməlinin üst-üstə düşməsindən xəbər verirdi.

Biz hələ Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakının görkəmli yerlərində İ.Nəsiminin, M.Füzulinin, N.Nərimanovun, H.Cavidin, C.Cabbarlıının və başqalarının əzəmətli

heykəllərinin ucaldılmasını demirik. O bu müqəddəs işi görərkən düşünmürdü ki, bununla qədirbilən xalqımızın qəlbində öz heykəlini əbədi ucaldır.

Ümummilli liderimiz nüfuzlu dövlət xadimi kimi türkdilli xalqların birliyi yolunda əvəzsiz işlər görüb. Onların yaxınlaşmasına xidmət edən latin qrafikasına keçid də onun səyi nəticəsində həyata keçirilib. Heydər Əliyevin tarixə keçən "Bir millət, iki dövlət" kələmi isə Türkiyə və Azərbaycan dövlətlərinin fəaliyyətində istiqamətverici amil olub.

Kitabda Ulu Öndərimizin layiqli davamçısı, onun yaradaraq əmanət qoyduqlarının qaranti, axıra çatdırı bilmədiyi taleyüklü məsələləri, planları, quruculuq işlərini yorulmaq bilmədən yerinə yetirən möhtəram Prezidentimiz İlham Əliyevdən də qədərinca bəhs edilir. Görülən vüsətli işlər bir daha təsdiq edir ki, gənc, lakin müdrik Prezidentimiz ölkəni irəli aparmaq, inkişaf etdirmək iqtidarındadır, o buna qadirdir. Prezidentimizin elmimiz, ədəbiyyatımız və dili-mizin inkişafı yolunda atdığı addımlar kitabda kifayət qədər əksini tapır. Onun milli, mənəvi və dövlətçilik əhəmiyyəti daşıyan sərəncamları "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latin qrafikası

73

ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” tarixi sənədlər kimi qiymətləndirilir. Həqiqətən də, möhtərəm Prezidentimiz fəsadlarla, aşınmalarla dolu olan qloballaşma ilə üz-üzə gəldiyimiz zamanəmizdə milli xüsusiyyətlərimizin saxlanılmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu həmisiş ön plana çəkib: “Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” – deyib.

Kitabda möhtərəm Prezidentimiz İlham Əliyevin Ümummilli liderimizin kursunu zamanın tələblərinə uyğun, yaradıcı şəkildə davam etdirməsi xüsusi vurgulanır.

Akademik Bəkir Nəbiyevin son dərəcə maraqlı kitabını oxuyub qurtaranda qəlbimə xalq qarşısında misilsiz xidmətləri olan, müasir Azərbaycanımızı qurub-yaradan, xalqın qəlbində əbədilik qazanan Öndərimizin peyğəmbərcəsinə dediyi kələmi hakim kəsildi: “Tarix və bəşəriyyət həmisiş quranları, yaradanları qiymətləndirir”.

HEYDƏR ƏLİYEV VƏ ƏDƏBİYYATŞÜNASLIQ ELMİMİZİN TƏNTƏNƏSİ*

Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər şərəfli və məmənunluq gətirən bir iş olsa da, o qədər də çətin və məsuliyyətlidir. Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatırəsində əbədi yaşamaq hüququ qazanan, onun qürur və güvəncə yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyev haqqında kitab yazmaq isə daha böyük məsuliyyət tələb edir. Məhz buna görə də görkəmli ədəbiyyatşunas alımlarımızın bədii sözün intəhasız imkanlarından məharətlə istifadə edərək Azərbaycanın salnaməsinə qızıl hərflərlə yazılmış bu bənzərsiz tarixi şəxsiyyətə həsr etdikləri “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (“Şərq-Qərb”, 2009, 248 səh.) adlı əsəri böyük maraqla oxuyub başa çatanda bir rahatlıq hissi keçirdim. Bir daha özüm üçün kəşf etdim ki, dahilər dünyalarını dəyişirlər, lakin onların fikir və ideyaları yaşıyır, aktuallığını itirmir, bütün zamanlar üçün gərəkli olur. Kitabı oxuyaraq gəldiyim ilk qənaət bu

* Bax: “Azərbaycan” qəzeti, 6.08.2010; Qəzənfər Paşayev. Seçilmiş əsərləri. IV cild. Bakı, “Təhsil”, 2012, s.138-144

oldu ki, Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq, tənqid, bədii tərcüma sahəsindəki fikir və ideyaları bugünküümüz üçün də aktual olaraq qalır. Kitabdan hasil etdiyim mühüm bir qənaət də o oldu ki, Ulu Öndərimizin istər klassik irs, istər çağdaş ədəbiyyatımız, istər ədəbi proses, istərsə də folklorumuz barədə heyvətamız bələdliklə mülahizələr yürütəməsi, məsələnin kökünə nüfuz etməsi onun fitri istedadından və mənəvi dəyərlərimizə tükənməz məhəbbətindən xəbər verir.

Onu da deyim ki, bu mövzu hələ Heydər Əliyevin sağlığında gündəmdə olmuş, 1998-ci ildə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" isiq üzü görmüşdü. Həmin kitabda akademik Bəkir Nəbiyev, müxbir üzv Yaşar Qarayev, professorlar Vilayət Quliyev və Məhərrəm Qasımlının bu gün də aktuallığını itirməyən əsərləri toplanmışdı. Lakin əsərin naşrindən keçən illər ərzində həmin mövzu bir sıra yeni materiallarla zənginləşmişdir. Odur ki, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Institutunda yeni müəlliflər cəlb etməklə əsərin yenidən işlənmiş naşri hazırlanmışdır. "Yenidən işlənmiş naşri" məsələsinə aydınlıq göstirmək üçün bircə misalla kifayətlənəcəm. İlk kitabda akademik Bəkir Nəbiyevin məqaləsi 24 səhifə, yeni kitabda

69 səhifədir. Professor Vilayət Quliyevlə müxbir üzv Teymur Kərimlinin "Heydər Əliyev və klassik ədəbiyyat" əsərinin və professor Məhərrəm Qasımlının əsərinin həcmi iki dəfəyə qədər artıb. Professor Nizaməddin Şəmsizadənin "Heydər Əliyev və Azərbaycançılıq", eləcə də filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlinin "Heydər Əliyev və ədəbi proses" əsərləri isə tamamilə yeni olub ilk dəfə məhz bu kitabda naşr edilmişdir.

Kitabda müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin çağdaş ədəbiyyatımız, folklorumuz və klassik ədəbi irsimizla bağlı fikir və mülahizələri şərh edilir, bu sahəyə Ümummilli liderimizin qayğılarından bəhs edilir və mənəviyyat sahəsində müdrik siyasetinin mahiyyəti, ədəbiyyatımızın inkişafı, yazıçı və şairlərimizin taleyi və təbliği ilə bağlı misilsiz xidmətləri zəngin faktlar əsasında açıqlanır.

Bəri başdan deyim ki, alimlərimiz bu məsuliyyətli işin öhdəsindən şərəflə gələ bilmışlər. Əsəri oxuduqca qəlbə xalqa məhəbbətlə döyünen, usanmaq bilmədən xalqa xidmət göstərən Öndərimizin Azərbaycan ədəbiyyatı sahəsində gördüyü miqyaslı işlər göz öünüə gəlir. Aydınca görünür ki, bütün başqa sahələrə olduğu kimi, o, ədəbiyy-

yatımıza, yaziçi və şairlərə, ədəbiyyatşunaslara da qədərincə qayğı göstərmişdir. Çünkü Ümmümilli liderimiz cəmiyyətdə ədəbiyyatın rolunu dərinəndən dərk edir və yüksək qiymətləndirirdi. Bu münasibətlə deyirdi: "Şəxsən mənim bir insan kimi formalaşmağında, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur... Onlar mənə təsir edib, mən onlardan bəhrələnmışəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam... Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir" – deyən Öndər ən ağır keçid dövründə belə bu inamından dönmədi. Azərbaycan Yaziçilər Birliyi və onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsinə rəvac verdi. Yaziçi və şairlərin yubileyləri keçirildi. Şəxsən özünün iştirak etdiyi yubiley tədbirlərində klassik ırsimizə, ədəbiyyatımızın inkişafına dair çıxışlarında tarixi keçmişimizi inkar edənləri kəskin tənqid edirdi. Yaradıcı adamları "özgə dəyirmənanı su tökən bədxahalar" dan qoruyurdu: "Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü güna uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır".

Heydər Əliyev yaziçi və şairləri ədəbi dil normasının, nitq mədəniyyətinin qanunvericisi hesab edir, onların yubileylərinin keçirilməsinə xüsusi önəm verir, bir çoxlarının anlaya bilmədiyi məqamları açıqlayırdı: "Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Bu, lazımdır, özü də mütləq lazımdır. Digər tərəfdən isə, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir... Bir daha qeyd edirəm ki, bu yubileylərin keçirilməsində məqsəd həmin şəxslərin özlərinin yada salınmasından çox, xalqın elminin, mədəniyyətinin, mənəviyyatının zənginliyini nümayiş etdirməkdir və indiki nəslə, gələcək nəsillərə onlardan daha faydalı istifadə etmək üçün imkan yaratmaqdır".

Heydər Əliyevin bu qəbildən həyata keçirdiyi dövlət səviyyəli tədbirləri saymaqla qurtaran deyil. Buraya həm yubiley tədbirləri: Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, H.Cavid, S.Vurğun və başqları, həm də Nəsiminin, Nərimanovun, Cabbarlıının heykəllərinin, Şüvələnda Yaziçilərin Yaradıcılıq evinin, Şuşada Vaqifin, Naxçıvanda Cavidin məqbərəsinin açılışı və s. daxildir.

Göründüyü kimi, Nəsimi də, Füzuli də, Vaqif də, Cəfər Cabbarlı da, Hüseyin Cavid də Heydər Əliyevin milli ədəbiyyatımıza sonsuz məhəbbəti və qayğısı nəticəsində daha çox təbliğ olunmuş, tanınmış və sevilmişlər. Heydər Əliyev eyni zamanda xalq qarşısında böyük xidmətləri olan musiqi mədəniyyətimizin görkəmli nümayəndələri Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudovun Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülməsinə nail oldu.

Əvvəldə qeyd etdiyimiz kimi, Ulu Öndərimizin şəxsi təşəbbüsü və səyi nəticəsində ilk dəfə olaraq yazıçıların VI qurultayının (1981) gündəliyinə Güney Azərbaycanda ədəbi proses barədə məruzə salılmışdır. Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı problemləri üzrə katibliyin, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması da Ümummilli liderimizin şəxsi əzmkarlığı və cəsarəti sayəsində mümkün olmuşdu. Sovet dönenimdə belə bir addımı ədəbiyyatımı və xalqımızı tükənməz məhəbbətlə sevən bir adam ata bilərdi. Az sonra Heydər Əliyev böyük cəsarət və məsuliyyət tələb edən başqa bir addım atdı. Hüseyin Cavidin naşı Sibirin məhbəs məzarlığından gətirilib anadan olduğu Naxçıvanda torpağa tapşırıldı. Sovet



Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı ulduzunu
Qara Qarayeva təqdim edir. Bakı, 1978



Heydər Əliyev Fikrət Əmirovu ürəkdən
təbrik edir. Bakı, 1982



Heydər Əliyev maestro Niyazini yüksək ad münasibəti ilə təbrik edir. Bakı, 1982

82



Heydər Əliyev yüksək ad münasibəti ilə Rəşid Behbudovu təbrik edir. Bakı, 1980

83

rejiminin qılıncının dalı da, qabağı da amansızcasına kəsdiyi bir zamanda bunun necə təhlükəli addım olduğunu yaşı adamlar yaxşı bilirlər. Yaşı adamlar onu da yaxşı bilirlər ki, sovet dönməndə Azərbaycan Sovet Ensiklopediyasının binasının tikilməsi və oncildlik ensiklopediya-mızın hazırlanması və çapı da Heydər Əliyevin titanik zəhməti hesabına başa gəlib.

Heydər Əliyev folklor, xalq musiqisi, etnoqrafiya kimi ən müxtəlif sahələri ehtiva edən millimənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərirdi. Onun Azərbaycana rəhbərlik etdiyi dönməndə Azərbaycan Aşıqlar Birliyi, Aşıq Pəri Məclisi, Muğam teatri, "Bulaq" və "Ozan" kimi teleradio verilişləri meydana gəldi və milli-mənəvi dəyərlərimizin təbliğində əlahiddə xidmətlər göstərdi. Folklorumuzun toplanması, nəşri və tədqiqi sahəsində işi canlandırmaq üçün Heydər Əliyevin zamanında analoqu olmayan Folklor İnstitutu yaradıldı. Öndərimizin taşəbbüsü ilə ikicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası yaradıldı. "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyi keçirildi. Heydər Əliyev "Kitabi-Dədə Qorqud"un mədəniyyətimiz və mənəviyyatımızda tutduğu yeri qütbləri düz göstərən kompas kimi dəqiq göstərdi: "Kitabi-Dədə Qorqud" özündə böyük elmi, mədəni, mənəvi fikirlər

cəmləşdirən abidədir... Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi tarixi abidəmiz vardır".

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də azərbaycanlıq ideologiyasını formalasdirması oldu. "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycanlıqdır. Hər bir azərbaycanlı öz milli məsuliyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlılığı – Azərbaycan dilini, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri yaşatmalıdır" – deyən Ümummilli liderimizə görə dil yalnız bir mənəviyyat problemi olmayıb, Azərbaycan ideologiyasının təməl problemidir. Öndərimiz Azərbaycan dilinin taleyinə millətin və dövlətin taleyi müstəvisindən baxır və qətiyyətlə deyirdi: "Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir".

Heydər Əliyevə görə, azərbaycanlıq təliminin təməl qaynaqlarından biri də bədii ədəbiyyatıdır. Təsadüfi deyildir ki, Öndərimiz S.Vurğunun millətimizi azərbaycanlıq təmalına bağlayan "Azərbaycan" şeirini əzbər deməkdən usanmırıldı. Ustad Şəhriyarın "Heydərbabaya salam" əsərini yüksək qiymətləndirirdi.

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" əsərindən hasil olan başlıca qənaətlərdən biri də

odur ki, Öndərimiz görkəmli dövlət xadimi olmaqla bərabər, eyni zamanda Azərbaycan mənəviyyatının ən mühüm sahələrinə dair dərin biliklərə sahib olan qeyri-adi şəxsiyyət, Azərbaycan mənəviyyatının ən böyük daşıyıcısı kimi tariximizdə qaldı.

Heydər Əliyevin gördüyü vüsətli işlər bütövlükdə əsərdə öz əksini tapıb. Mübaliqəsiz deyə bilərik ki, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" hamının stolüstü kitabı olmağa layiq qiymətli tədqiqat əsəridir. Odur ki, əsərin dövlət mükafatına layiq görülməsi təqdirləyiq hadisədir.

Dövlət mükafatını alımlarımıza təqdim edən möhtəram Prezidentimiz İlham Əliyevin ədəbiyyatımız, elmimiz və dilimizin inkişafı yolunda gördüyü müstəsna işlər də kitabda qədirşünaslıqla gündəmə gətirilir. Xüsusi vurgulanır ki, Prezidentimizin milli-mənəvi və dövlətçilik əhəmiyyəti daşıyan sərəncamları çox vacib sənədlər olub, tarixi əhəmiyyət kəsb edir. Danılmaz həqiqətdir ki, Prezidentimiz milli xüsusiyyətlərin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu həmişə ön plana çəkib. "Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir", – deyib.

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı bu maraqlı əsərdən hasil etdiyim qənaətlər çıxdı. Onlardan biri, bəlkə də ən başlıcası odur ki, ilahinin Heydər Əliyeva bəxş etdiyi bitib-tükənməyən enerjini o, Azərbaycan xalqının gələcəyi naminə sərf etmişdir.

Müəlliflər Öndərimizin miqyaslı fəaliyyəti ilə bağlı faktları zərgər dəqiqliyi ilə elə seçib, elə məharətlə təqdim ediblər ki, hər məqamda onlardan özün üçün bir yenilik hasil edirsən.

Tam əminliklə deya bilərik ki, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" əsəri bir yandan Ulu Öndərimizin həyata keçirdiyi tarixi işlərə layiqli töhfə olmaq baxımından, digər tərəfdən də ədəbiyyatşunaslıq elmimizin təntənəsi baxımından həqiqi qiymətini alıb, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ*

Azərbaycan tarixində bir epoxa olan, xalqın tarixi müqəddəratında həlledici rol oynayan, adı tariximizə qızıl hərflərlə yazılın Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi qayğı göstərirdi. Yaranan ona elə bir fitri istedad vermişdi ki, hər sahəni mükəmməl bilirdi. Biz bu yazımızda bu tarixi şəxsiyyətin folklorumuza göstərdiyi diqqət və qayğıdan söz açacaqıq. Öndərimizin folklor haqqında heyrətamız bələdliklə mülahizələr yürütəməsi, məsələnin kökünə nüfuz etməsi, onun fitri istedadından və milli-mənəvi dəyərlərimizə tükənməz məhəbbətindən qaynaqlanırdı.

Ulu Öndərimiz Heydər Əliyevin folklorumuzun tədqiqi və təbliği yolunda atdığı addımlar müstəsna dəyər kəsb edir. Şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və tükənməz enerji mənbəyi "Kitabi-Dədə Qorqud" o dahi şəxsiyyətin sayəsində

* Bax: "Ədəbiyyat qəzeti", 16.12.2017; Qəzənfər Paşayev. Seçilmiş əsərləri. VIII cild. Bakı, "Təhsil", 2018, s. 321-325

layiqli yerini tutdu. Yaşlı nəsil unutmayıb ki, keçən əsrin 40-50-ci illərində "Kitabi-Dədə Qorqud" yasaq edilmişdi. Həmid Arası və Məmməd Hüseyn Təhmasib akademik V.Bartoldun ruscaya çevirdiyi "Kniga moeqo Deda Qorquda" kitabını 1950-ci ildə Bakıda Elmlər Akademiyası nəşriyyatında çap etdirdiyinə, Əbdüləzəl Dəmirçizadə uşaqlar üçün "Dədə Qorqud" mövzuları əsasında "Qaraca Çoban" pyesi yazdığını görə, Səməd Vurğun şair fəhmi ilə bu ölməz abidənin işqli gələcəyini görərək onu "Gələcəyin toy-bayramı" şeirində: **Dədə Qorqud dediyimiz min bir yaşılı bir ozan da, Qoca vaxtı öz sazını sinəsinə basacaqdır. Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.** – deyə tərənnüm etdiyinə görə başları çox bələlər çəkmişdi. Əvvəlcə partiya yiğincığında kəskin tənqid olundular, 1951-ci ilin may ayında isə Yaziçılar İttifaqının iclasında onlar "səhvərini" etiraf etsələr də, az qala onları pantürkist damğası ilə damğalayacaqdılar. Ulu Öndərimiz "Kitabi-Dədə Qorqud" ensiklopediyasına yazdığı ön sözə göstərir ki, o dövrə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmazdı ki, orada "Dədə Qorqud" tənqid olunmasın. Eposa qadağa damğası vurulmuşdu. "Kitabi-Dədə Qorqud"un elmi-ədəbi fikir döv-

riyyəsinə daxil olmasında Heydər Əliyevin xidmətləri ölçüyəgelməzdır. Tədqiqatçıların doğru olaraq qeyd etdiyi kimi, Ulu Öndərimiz hakimiyyətə yenidən qayıtdıqdan sonra milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşqun "Kitabi-Dədə Qorqud" dövrü başladı. Sanki milli ədəbi düşüncədə bir "Kitabi-Dədə Qorqud" yanğısı varmış. Xalq şairi Zəlimxan Yaqub deyirdi ki, "Manas"ın minillik yubileyində Ulu Öndərimiz də iştirak edirdi. Təntənəli yiğincaqdan sonra bizə ayrılmış çadırlara yenice gəlmışdik ki, xəbər gəldi ki, Heydər Əliyev hamımızı öz çadırına çağırır. Getdik. Onun ilk sözü bu oldu: "Kitabi-Dədə Qorqud"un başlangıç cümləsi necədir? Şübhəmiz yox idi ki, Ulu Öndər onu bizdən də yaxşı bilirdi. Bunu belə, dedik: "Rəsul Əleyhissələmin zəmanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər qopdu". Bu isə VII əsr idi. Məlum oldu ki, Öndərimiz o söhbəti təsadüfi salma-mışdı. Bakıya qayıdandan sonra Heydər Əliyev "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyyinin beynəlxalq səviyyədə keçirilməsi barədə 20 aprel 1997-ci il tarixli fərman imzaladı. Dövlət səviyyəsində tədbirlər planı tutuldu. Üç il alımlar, qələm sahibləri çalışdılar. Çok sayda kitablar

naşr olundu. İkicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası meydana gəldi. Dövlət başçısı bu möhtəşəm abidəyə dərin məzmunlu, əhatəli öz söz yazdı. Öndərimiz eposu yüksək dəyərləndirərək öz sözdə yazdı: "Dünya qorqudşunaslığı" "Kitabi-Dədə Qorqud"un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. "Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir... Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla fəxr edə biler... Həqiqətən də, "Kitabi-Dədə Qorqud" dastanı kimi böyük elm, mədəniyyat, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə biler... "Kitabi-Dədə Qorqud" elə bir qüdrətə malikdir ki, özündən sonra gelən söz sənətimiz, ozan-aşiq sənətimiz, yazılı ədəbiyyatımız onun təsirindən kənardə qala bilməmişdir. Ensiklopediya da "Kitabi-Dədə Qorqud"un bu təsir gücünü əyani şəkildə nümayiş etdirir".

Onu da deyim ki, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin Ümumdünya miqyasında

keçirilməsi barədə UNESCO-nun qərarı vardi. Yubiley 2000-ci ildə keçirildi. Heydər Əliyev geniş məruzə ilə çıxış etdi. "Kitabi-Dədə Qorqud"un Azərbaycan xalqına məxsus olmasının təsdiqi Ulu Öndərimizin ən böyük xidmətlərdən biri idi. Unudulmaz şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri də Novruz bayramının dövlət səviyyəsində bayram edilməsinə rəvac verması idi. Sovet sisteminin qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə bu çox cəsarətli bir addim idi. Bu, 1979-cu ildə baş verdi. İçərişəhərin Qoşa Qala qapısı meydanında möhtəşəm Novruz bayramı şənlikləri keçirilirdi. Bayram şənliyini televiziya qarşısında əyləşib izləyirdim. İnsan axını dəniz kimi dalgalandırıldı. Gözlənilmədən əlamətdar bir hadisə baş verdi. Ecazkar musiqi, ecazkar sözər, məlahətli səs hamını ovsunlamışdı. Hamı donub qalmışdı. Müğənni Nazpəri Dostəliyeva "Naxçıvanı" aşiq havası üstündə yanğı ilə Azaflı Mikayılin "Ağarmayın, ay saçları, amandı" mahnısını oxuyurdu:

*Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, ay saçları, amandı.
Əhdi-peyman, sədaqətin eşqinə,
Ağarmayın, ay saçları, amandı.*



*Heydər Əliyev Nizami adına sovxozen üzüm sahəsində
Əkbər Qafarov başda olmaqla Tovuz aşıqları
ilə səhbət edir. 11.09.1980*

92

Elə həmin vaxt Öndərimiz dövlət rəhbərləri və cənab İlham Əliyevlə meydandan keçib gedirdi. Onlar da dayanıb qəlblərə od salan mahnını axıra qədər dinlədilər. Heydər Əliyev müğamati da, klassik musiqini də (Filarmoniyada onun vaxtında "Klassik musiqi axşamları"nın keçirilməsi deyilənə sübutdur), aşiq musiqisini də çox sevirdi. Aşıq sənətini yüksək qiymətləndirirdi. Təsadüfi deyildir ki, Aşıqlar Birliyi və Aşıq Pəri Məclisi onun xeyir-duası ilə yaranıb.

Aşıq Ələsgərin, Aşıq Alının, Aşıq Şəmşirin yubileylerinin keçirilməsi barədə sərəncamlar imzalamışdı. Aşıq Ələsgərin 150 illiyinin Moskvada "Qurultaylar sarayı"nda keçirilməsi əlamətdar hadisə idi. Aşığın poeziyası Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə edilərək kitab halında çap olundu və rus oxucularına təqdim edildi. Öndərimiz görkəmli şəxsiyyətlərin yubileylerinin keçirilməsini zəruri sayırdı. Xüsusi vurgulayırkı ki, yubileylerin keçirilməsi bir tərəfdən onların xalq qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən xalqın zənginliyini nümayiş etdirməkdir. Ümumxalq məhəbbəti qazanan, hamının intizarla gözlədiyi "Ozan" və "Bulaq" verilişləri də Heydər Əliyevin vaxtında yaranmışdı. "Ozan" televiziya verilişinin Dövlət mükafatına təqdim edilməsi çox mətləblərdən xəbər verirdi. Ulu Öndərimizin folklorumuza olan dərin məhəbbətinin nəticəsi əvvəlcə Folklor Elm Mərkəzinin (1994), sonralar isə analoqu olmayan Folklor İnstitutunun yaradılması (2003) oldu. Folklor İnstitutunda "Dədə Qorqud" şöbəsi yarandı və "Dədə Qorqud" jurnalı buraxılmağa başlandı. İndi institutda Aşıq yaradıcılığı, Mərasim folkloru, Türk xalqları folkloru, Folklor

93

və yazılı ədəbiyyat, Cənubi Azərbaycan folkloru və başqa şöbələr fəaliyyət göstərir və Öndərimizin həmişə diqqət mərkəzində olan millimənəvi dəyərlərimizin qorunması və təbliği yolunda müstəsna işlər görülür. Qədim yunan filosofu Platonun müdrik kəlami vardır: "Başqalarının xoşbəxtliyinə çalışanlar öz xoşbəxtliklərini qazanırlar". Heydər Əliyev həyatını bütöv bir xalqın xoşbəxtliyinə həsr etdiyindən xalqın qəlbində əbədilik qazanmışdır.

*Tariximizin qızıl hərflərlə yazılan
ən parlaq sahifələrindən biri dünya
məqyaslı müdrik siyasetçi İlham
Əliyevin adı ilə bağlıdır.*

*Prezident sarıdan Azərbaycanın
bəxti gətirib.*

Rusiyalı müxbir

Dmitri Kiselyovun

Prezident İlham Əliyevdən
müsahibə götüründən sonra
jurnalistlərə etirafı

İKİNCİ BÖLÜM

ƏN QAYĞIKEŞ PREZİDENT*

Prezidentimizin Qarabağ şəhid ailələrinə və əllillərə xüsusi qayğı və diqqətini xalq yüksək qiymətləndirir. Çoxları, xüsusən də gənclər bilmirlər ki, Prezident İlham Əliyev bu müqəddəs işə illər öncə, Qaradağ rayonundan millət vəkili olandan başlayıb.

Yaratdığı "Qaradağın İnkışaf Fondu"nun maddi dəstəyi ilə Lökbatan qəsəbəsində Qarabağ şəhid ailələri və əllilləri üçün beşmərtəbəli, beş-bloklu bina tikdirmişdi. Mənzillərə telefon çəkilmiş, mebellə təmin olunmuşdu.

30 iyun 1999-cu il tarixdə Ulu Öndərin iştirak və çıxış etdiyi açılış mərasimində ziyahılar adından mən də çıxış etdim. Bu bina ölkəmizdə Qarabağ şəhid ailələri və əllilləri üçün tikilən ilk bina idi. Az sonra cənab İlham Əliyevin təşəbbüsü ilə 2-ci bina da tikildi.

İndi bütün şəhid ailələri və əllillərin evlə təmin olunması haqqında möhtərəm Prezidentimizin



Mehdi Hüseynzadə başda olmaqla Sloveniyada almanlara qarşı mübarizədə həlak olmuş döyüşçülərə İlham Əliyevin tikirdiyi "Qəhrəmanlar unutulmur" xatır kompleksi.

Sloveniya. 26.07.2014

göstərişini və Yeni Azərbaycan Partiyasının qurultayında "Bu il 3000 şəhid ailəsinə və əllillərə ev veriləcək" dediyini eşidəndə gözlərim önünə keçən əsrin 90-ci illərində, ağır vaxtlarda Qarabağ şəhid ailələri və əllillərinə göstərdiyi qayğı və diqqət gəldi.

Ali Baş Komandanımızın gördüyü, beynəlxalq aləmdə bizə başucalığı gətirən fərəhli işlərindən biri də Sloveniyada xalqımızın igid oğlu,



Burada 22.XII.1918-ci ildə Bakı şəhərində anadan olmuş və
2.XI.1944-cü ildə Vipavada qəhrəmancasına həlak olmuş
Mehdi Hüseynzadə – Mixaylo dəfn edilib

98

Sloveniya və Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadəyə xatirə muzeyi yaratmayı, muzeyin həyatında qəhrəmanımıza möhtəşəm heykəl ucaltdırmağı, ümumi məzarlıqda Mehdi Hüseynzadə başda olmaqla, o bölgədə alman faşistlərinə qarşı mübarizədə həlak olan döyüşçülərə abidə qoydurmağı, qranit üzərində adlarını, soyadlarını, anadan olduğu və əbədiyyətə qo-vuşduğu tarixi həkk etdirməyi, adlarını əbədi-ləşdirməyi olub.

Mən Sloveniyada sanatoriyada müalicə olunanda iki dəfə Mehdi Hüseynzadə Xatirə muzeyini və abidəni ziyarət etmişəm. 2011-ci ildə Xatirə muzeyinin açılışında Prezidentin iştirakına və və-tənpərvərliyinə heyran olmuşam, qürur duymuşam. Mən bu hissi olimpiya oyunlarında dövlət başçımızın idmançılarımızı qələbə və vətənpərvərliyə ruhlandıranda da, qələbə münasibətilə onları doğma balası kimi bağırına basanda da, Vətən mühəribəsində qələbə sevincini xalqımıza çatdıranda da, Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini dilə gətirəndə də, 30 ildən artıq blokada şəraitində olan Naxçıvana Ermənistan ərazisindən avtomobil və dəmir yolu çəkiləcəyini bəyan edəndə də, Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam Cümə məscidinə bağışlayanda da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla paytaxtimızda Zəfər paradi keçirəndə də, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Şuşaya gedəndə də, fəxrla Cıdır düzündə “Əziz Şuşa, sən azadsan!” və “Qarabağ Azərbaycandır!” deyəndə də yaşamışam.

Nə gizlədim, dəfələrlə sevinc göz yaşlarını saxlaya bilməmişəm. Bu ahlı çağimdə Qarabağı azad gördüyümə görə Yaradana və istəkli Ali Baş Komandanımıza dua oxuyuram. Ədəbiyyat adamı olsam da, Prezidentimizdə olan vətən-sevərliyi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

99

Ali Baş Komandanımız ümumxalq məhəbbəti qazanıb, ürəklərdə məskən salıb. Tariximizin qızıl hərflərlə yazılan ən parlaq səhifələrindən biri onun adı ilə bağlıdır.

Arzu edərdim, işğaldan azad edilmiş rayonların hər birində o rayon ərazisində döyüslərdə şəhid olmuş Vətən oğullarına Sloveniyadakı kimi abidə qoyulsun. Abidənin üzərində şəhid olmuş ığidlərimizin adı, soyadı, anadan olduğu və şəhid olduğu il yazılınsın. Bu, bir tərəfdən şəhid ailələri üçün təsəlli olardı, digər tərəfdən gələcəkdə bu yerləri ziyarət edən diplomatik korpusun nümayəndələrinin, əcnəbi turistlərin, istirahətə gələnlərin, bizi əvəz edəcək nəsillərin doğma Qarabağı, mədəniyyət paytaxtı elan edilən Şuşanı nəyin bahasına azad etdiyimiz haqqında tam təsəvvürləri yaranardı.

100

PREZİDENT İLHAM ƏLİYEV HAQQINDA NOSTRADAMUSUN GÖRÜCÜLÜYÜ

Nostradamusun Azərbaycanla, Qarabağ müharibəsi ilə, Ulu Öndərimizlə və Prezidentimiz İlham Əliyevlə bağlı bir neçə katreni vardır. Ulu Öndərimiz və Prezidentimizlə bağlı katrenləri burada verməyi münasib bildim.

4 k87

*Çoxlu dil bilən kral oğlu**

Krallıqda öz sələfindən fərqlənəcək.

Onun gözəl atası oğlunun böyüklüyünü başa düşəcək.

Əsas rəqibini kənarlaşdıracaq.

Tədqiqatçılar bu katrenin fransız kralı III Henri'dən bəhs etdiyini qeyd edirlər.

Göstərirlər ki, III Henri sələfi olan qardaşı IX Karldan fərqlənirdi. O, bir neçə əcnəbi dildə danışır, ölkəni guya daha yaxşı idarə edirdi. Kərəndən göründüyü kimi, söhbət ata və oğuldan gedir:

“Çoxlu dil bilən kral oğlu krallıqda öz sələfindən fərqlənəcək. Onun gözəl atası oğlunun bö-

101

* Bax: Qəzənfər Paşayev. Nostradamusun möcüzəli aləmi. Bakı, “Təhsil”, 2007, s.352

yüklüyünü başa düşəcək. Əsas rəqibini kənarlaşdıracaq". Odur ki, katreni qardaşı Karldan sonra hakimiyyətə gələn III Henriyə aid etmək doğru deyildir.

Çox nahaq qanlar tökən, pozğun III Henrini axırda qanına qəltən edərək xəncərlə öldürmüşdülər.

Biz qalırsa, bu katrendə söhbət Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev və hazırkı Prezident İlham Əliyevdən gedir. Katrenin bütün sətirlərində bəyan olunanlar İlham Əliyevin həyatı və fəaliyyəti ilə birmənalı şəkildə səsləşir. İlham Əliyev həqiqatən də öz sələfindən fərqlənir. O, atasının əsasını qoymuş büyük işləri ağlı və təmkinlə hayata keçirir. Möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəməri (artıq Qazaxıstan da bu kəmərə qoşulmaq barədə müqavilə imzalayıb), planlaşdırılan və tezliklə reallaşması gözlənilən qaz kəməri (Türkmənistan da bu müqaviləyə qoşulacaq), Azərbaycanı və hətta Orta Asiya dövlətlərini Avropa ilə birləşdirəcək dəmir yolu xətti, ölkə daxilində görülən vüsəti işlər Nostradamusun diqqətindən qaça bilməzdi.

102

XİLASKAR*

Ümumxalq məhəbbəti qazanmaq, könüllərdə əbədi məskən salmaq böyük xoşbəxtlikdir.

Vətən müharibəsində xalqımıza başçılığı gətirən qələbəmizin memarı, Ali Baş Komandanımız İlham Əliyevə hasr olunan saysız-hesabsız şeirləri, poemaları, publisistik və elmi-publisistik yazıları, kitabları oxuduqca, bəstəkarlarımızın mahnlarını dinlədikcə qürur hissi keçirirəm. Bu, Prezidentimizin titanik zəhmətinə verilən qiymətdir.


Üç əsrə yaxın bir dövrdə torpaqlarımızın hissə-hissə itirilməsinə son qoyuldu, mənliyimiz geri qaytarıldı, xalqlar arasında qürurla gəzmək bizi də qismət oldu. Ən yaralı yerimiz, mədəniyyət ocağımız Qarabağ, Qarabağın döyünen ürəyi Şuşa azad edildi.

Müharibənin gedişində Prezidentimiz qüdrətli sərkərdə və şəxsiyyət kimi dünya tarixinə düşmək hüququ qazandı, xalqımızın fəxrinə çevrildi.

Vətən müharibəsinin gedişində Ali Baş Komandanımızın müdrik sərkərdə və dünya miqyaslı müdrik siyasetçi olduğu sübuta yetdi.

103

* Bax: "Ədəbiyyat qəzeti", 20.02.2021, sah.4



104

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 30 illik həsrətdən sonra tarixi Xudafərin körpüsü qarşısında

Ağdam, Laçın və Kəlbəcər rayonlarının qan tökülmədən, şəhid vermədən azad edilməsi Ali Baş Komandanımızın müdirliyinin yeni qatını üzə çıxardı.

Bütün deyilənlər qələm sahiblərinə haqq verir ki, Ali Baş Komandanı xalqın şüurunda yaşatmaq, əbədiləşdirmək üçün yazış-yaratınsılar, bu müqəddəs işi vicdan borcu hesab etsinlər.

Lakin gün kimi aydın bir həqiqət də vardır.

Böyük şəxsiyyətlər haqqında mötəbər sözü böyük həyat təcrübəsi olan, dünyanın keşməkeşlərini dərindən duyan adamlar deyəndə daha mötəbər olur. Bu baxımdan Milli Məclisin deputati, "Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun təzəcə çapdan çıxmış "Xilaskar İlham Əliyev" kitabı xüsusilə fərqlənir.

Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər şərəfli və məmənunluq gətirən iş olsa da, o qədər də çətin və məsuliyyətlidir. Bəri başdan deyim ki, müəllif bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlmişdir.

320 səhifəni əhatə edən, ədəbiyyatşünaslıq el-mimizin iftiخارı Yaşar Qarayevin təbirincə desək, bu "qalın və qalan" kitabın redaktoru Əməkdar jurnalist İxtiyar Hüseynli, Ön sözün müəllifi görkəmli ictimai xadim Mübariz Qurbanlıdır. "Şanlı Vətən savaşının mükəmməl salnaməsi" adlanan geniş və sanballı məqaləsində Mübariz müəllim kitabın məziiyyətlərindən hərtərəfli bəhs edir. Müəllif "Xilaskar İlham Əliyev" kitabını salnamə adlandırmıqla bir çox mətləblərə aydınlıq gətirir.

Vaxtında yazılmış "Xilaskar İlham Əliyev" gələcək nəsillərə ünvanlanan ölməz abidədir. Kitab elə yazılıb ki, sanki maraqlı bir bədii əsər oxuyursan. Kitabda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin

105

rəhbərliyi ilə əldə etdiyi tarixi zəfərdən, əzəli və əbədi torpaqlarımızın qaytarılmasından, onun tarixi-siyasi əhəmiyyətindən danışılır, ciddi analiz aparılır.

“Xilaskar İlham Əliyev” kitabı dörd fəsildən ibarətdir. Hər fəsil ayrıca bitmiş əsər təsiri bağışlayır.

Əsər boyu Ermənistən–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer verilir. Bununla belə, Prezidentin başqa sahələrdə gördüyü möhtəşəm işlər də ciddi şəkildə müəllifin diqqət mərkəzində olur.

“Xilaskar İlham Əliyev” əsərinin I fəsli “Aprel xəbərdarlığı” adlanır. Burada çox maraqlı “İlham Əliyev zirvələri qaytardı”, “Qüdrətli ordunun məğrur sərkərdəsi”, “Sərkərdə mətinliyi və qətiyyəti”, “İlham Əliyev qayıdışı təmin etdi”, “Öndə Ali Baş Komandan idi”, “Güclənmiş Azərbaycan gəlir” və s. kimi başlıqlı yazılar yer alır.

Gəlinən nəticə qürur doğurur.

Aprel döyüsləri Azərbaycan xalqının, Azərbaycan dövləti və ordusunun şanlı qələbəsi kimi tarixə düşdü.

Bu fəsildə Ali Baş Komandanın Müdafiə Nazirliyinin “N” sayılı Tərtər, Ağstafa, Goranboy, Beyləqan, Ağdam, Füzuli hərbi hissələrində olmağından, Vətən müharibəsində ordunun zəfərini

təmin edən müasir hərbi texnika və silahlarla tanış olmasından, əsgərlərlə görüşlərindən, hətta onlarla nahar etməyindən bəhs edən fotolar da öz əksini tapıb.

Həmin fəsildə müəllifin gəldiyi nəticə budur: Azərbaycan dayanmadan iqtisadi və hərbi potensialını gücləndirir, siyasi və diplomatik sahədə inadkarlıq və qətiyyətlə uğurlu fəaliyyət göstərir, beynəlxalq aləmdə nüfuzunu daim artırır, işgalçiyə rahatlıq və dinclik vermir.

Sonrakı hadisələr “Xilaskar İlham Əliyev” kitabının müəllifinin uzaqgörənliliklə dediyi “Güclənmiş Azərbaycan gəlir” fikrini tamamilə təsdiqləyir.

Bu çox gərəkli və vaxtında yazılmış əsərin II fəsli “Sərkərdənin gücü, Azərbaycanın qüdrəti” adlanır. Bu fəsil xalqın yaratdığı hikmətli “Ordun varsa, yurdun var” deyimi ilə başlayır və müəllifin məramını ortaya qoyur. Müəllif açıq şəkildə yazar ki, Sovet imperiyasının məkrili planları, Moskvanın məqsədli ikibaşlı oyunları nəticəsində Azərbaycan ədalətsiz hərbi münaqişəyə cəlb olundu. Ulu Öndərimizin qayıdışından sonra Müdafiə Nazirliyinin tərkibində yaradılan, müəyyən siyasi partiyaların maraqlarını güdən batalyonlar ləğv edildi və nizami Azərbaycan ordusu yaradıldı. Tezliklə Horadız hərbi əməliy-

yati keçirildi və indiki Cocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.

Azərbaycanın yenü yaradılmış nizami ordusunun onlara üstün gəldiyini görən ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular.

Müəllif çox yaralı yerimizə toxunur: "O illər çox çətin və ağır dövr idi. Çünkü dövlət bütçəsi boş idi. Bir milyondan çox qacqın və məcburi köckük çöllərdə qalmışdı. Dövlət onlara da qayğı göstərməli idi".

Qarabağ problemi İlham Əliyevin prezidentliyi dövründə daha da kəskinləşdi. Ermənilər hədarlarına arxalanaraq Qarabağda erməni dövləti yaratmaq fikrinə düşdülər.

Prezidentimiz böyük güclərin təzyiqinə sinə gərərək bütün qüvvəsini ordu quruculuğuna yönəltti. Artıq 2007-ci ildən etibarən Azərbaycanın hərbi bütçəsi Ermənistanın dövlət bütçəsini ötdü.

Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Naxçıvanski adına Hərbi məktəb daha da gücləndirildi, Aviasiya Akademiyası yaradıldı, Müdafia Sənayesi Nazirliyi yaradıldı, Hərbi Dəniz Donanması üçün kadrlar hazırlayan məktəb yaradıldı, Sərhəd Qoşunları məktəbi yaradıldı, Naxçıvan Muxtar Respublikasında Hərbi mə-

təb fəaliyyətə başladı. Hətta Fövqəladə Hallar Nazirliyi nəzdində Hərbi Akademiya yaradıldı. İllərdən bəri Türkiyə, Rusiya və başqa ölkələrdə oxuyub gələn, ən müasir texnikadan istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərimiz meydana gəldi.

Bütün bunlar Ali Baş Komandanımızın uzaqgörən, müdrik siyaseti nəticəsində mümkün oldu.

Əsərin bu fəslində biri-birindən maraqlı "Güclü ordu, qüdrətli sərkərdə", "Sarsıcı zərbə", "İlham Əliyevin xəbərdarlığı", "İlham Əliyev qətiyyatı", "İlham Əliyev iradəsi" və s. kimi başlıqlı yazınlarda Qarabağ müharibəsinə ciddi hazırlanıqdan bəhs edilir.

"Xilaskar İlham Əliyev" kitabının III fəslini müəllif bütünlükda "Vətən müharibəsinə və onun gedisi" həsr edib. Bu fəsildə "İlham Əliyev "Irəli" əmri verdi", "İlham Əliyevin tarix və jurnalistika dərsləri", "Nooldu, Paşinyan?!", "Ulu Öndərin daha bir müqəddəs vəsiyyəti yerinə yetirildi", "Sənə minnətdarıq, Ali Baş Komandanımız!", "İlham Əliyev hünəri" və s. başlıqlı yazılar yer alır və maraqla oxunur.

"Xilaskar İlham Əliyev" kitabının IV fəsl "Zəfərin təntənəsi" adlanır. Burada "İlham Əliyev dərsləri", "Xilaskar", "Tarixə qızıl hərflərlə yazılın tarixi qələbə", "44 gündə dəyişdirilən reallıqlar",

"İlham Əliyev dedi və etdi", "İlham Əliyev yeni tarix yazdı", "Müharibənin Azərbaycan modeli" başlıqlı ibratımız yazılıarda qələbəmiz, yenilməz Ordumuz və Ali Baş Komandanımızdan ürəkdolusu danışılır.

Görkəmli jurnalist və ictimai xadim Bəxtiyar Sadıqovun çox maraqlı elmi-publisistik kitabını oxuyanda müharibə vaxtı hər an yanımızda olan, haqq-ədalət carçası Rəcəb Tayyib Ərdoğanla bağlı "İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan" başlıqlı bir yazı görmək arzusu baş qaldırıdı.

İndi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ başlayıb. Bu mərhələnin memarları istəkli Prezidentimiz İlham Əliyev və xalqımızın sevimliSİ, Türkiye Cumhuriyyətinin başçısı, cənab Rəcəb Tayyib Ərdoğandır.

Şübə yoxdur ki, bu mərhələ Ulu Öndərimizin "Bir millət, iki dövlət" adlandırdığı hər iki qardaş dövlətin iqtisadi və siyasi cəhətdən daha da güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

Bununla belə, "Xilaskar İlham Əliyev" kitabının məziyyətlərini saymaqla qurtaran deyil. Ən başlıcası, Qarabağ müharibəsi və şanlı qələbəmiz dünyanın nizamının dəyişməsinə təsir edəcəkdir.

Böyük tarixi əhəmiyyət kəsb edən, son dərəcə vaxtında yazılmış bu kitab təkcə bugünkü nəsillər üçün nəzərdə tutulmayıb. Oxucularımız kitabda yer alan bir çox real faktlardan xəbərdardırlar.

Kitab gələcək nəsillərə, əsasən də tarixçilərə ünvanlanıb. Tarixçilər XXI əsrin birinci qərinəsi haqqında yazanda ən dəyərli mənbə kimi bu kitabdan bəhrələnəcəklər. Görkəmli jurnalist və ictimai xadim Bəxtiyar Sadıqovun məhəbbətlə yazılmış "Xilaskar İlham Əliyev" kitabına bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.

ƏYALƏT ŞƏHƏRİ ƏFSANƏLƏR PAYTAXTİNA ÇEVRİLİB*

Qəlbi qurub-yaratmaq eşqilə döyünən möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı sayəsində son illərdə, daha doğrusu XXI əsrin əvvəllərində Qəbələ inanılmaz inkişafa qədəm qoymuşdur. Prezidentimiz və Birinci vitse-prezidentin ideyaları əsasında Qəbələdə möhtəşəm layihələr həyata keçirilir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük" sözləri Ulu Öndərimizin Qəbələyə səfəri zamanı peyğəmbərcəsinə dediyi "Qəbələnin şərəfli keçmiş, gözəl gələcəyi vardır" fikrini tamamlayır.

Dövlətimizin qayğısı nəticəsində turizmin döyünən ürəyi halına gələn, tarixi yeni eradan əvvələ gedib çıxan Qəbələ qədim söhrətinə, əzəmətinə qovuşur, dünyanın dilbər guşələrindən birinə, əfsanələr paytaxtına çevrilir.

İndi Qəbələ Beynəlxalq əhəmiyyətli tədbirləri həyata keçirən Mərkəzdir.

* Məqalo müəllifin çapda olan "Qəbələ keçmişdə və günümüzdə" kitabından götürülmüşdür.

Heydər Əliyev Fondunun həyata keçirdiyi – Beynəlxalq Musiqi Festivalları deyilənə əyani sübətdur.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanum Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və Azərbaycan mədəniyyətinin dünyada tanınılması və geniş təbliği ilə bağlı fəaliyyəti hər cür tərifə layiqdir. Bu, təbiidir. Dəfələrlə xüsusi vurgulanmışdır ki, Mehriban xanım mədəni irsimizin təbliğinə, Azərbaycanın Dünya Birliyində mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına xidmət edir. Şərq, o cümlədən də Azərbaycan qadının dünyada formalışmış imicini öz fəaliyyəti ilə alt-üst edən Mehriban xanımın ən böyük xidmətlərindən biri də Qəbələdə Beynəlxalq Musiqi Festivallarının keçirilməsi ideyasının irəli sürülməsi və onu gerçəkləşdirməsidir. Prezident İlham Əliyevin iştirakçısı olduğu I Beynəlxalq Musiqi Festivalının açılışında Mehriban xanım çıxış edərək qeyd etdi ki, Beynəlxalq Qəbələ Musiqi Festivalı davamlı olaraq hər il keçiriləcək.

Bələ də oldu. Bu festival hər il keçirilir və mədəni irsimizin təbliği Azərbaycanın Dünya Birliyində mövqeyini get-gedə möhkəmləndirir. Bu baxımdan görkəmli şairimiz Hüseyin Cavidin misraları yerinə düşür:

*Turana qılıncañ daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.*

Qəbələdə gedən sosial-iqtisadi inkişafda yeni məktəb binlarının tikintisi və mövcud məktəblərin əsaslı təmiri xüsusi yer tutur. Heydər Əliyev Fonduun Prezidenti, Birinci vitse-prezident Mehriban xanum Əliyevanın bu sahədə də misilsiz xidmətləri vardır. 2003-2016-cı illərdə Qəbələdə tikilən 28 məktəb binasından 9-u Heydər Əliyev Fondu tərəfindən inşa olunmuşdur.

Qəbələdə həyata keçirilən əlamətdar tədbirlərdən biri də Azərbaycan Mədəniyyət Fondu və SEBA Assosiasiyanının həyata keçirdiyi – Beynəlxalq İncəsənat Sərgiləridir.

2010-cu ildən başlamış keçən ilə qədər dəfələrlə Qəbələ Beynəlxalq İncəsənat Sərgisi keçirilmişdir. Sərgidə dünyanın 23 ölkəsinə təmsil edən 165 rəssamin 284 əsəri nümayiş edilmişdir.

Sərgidə akademik Tahir Salahov başda olmaqla dünyanın tanınmış və məşhur rəssamları ya iştirak etmiş, ya da əsərləri nümayiş edilmişdir.

Müntəzəm olaraq Qəbələdə Beynəlxalq Mürrəbbə Festivalı keçirilir.

Bu müddət ərzində Prezident İlham Əliyev təqribən 75 obyektin açılışında şəxsən iştirak etmiş, qırmızı lenti kəsərək xeyir-dua vermişdir. Prezidentin açdığı obyektlərin siyahısına nəzər salmaq kifayətdir ki, Qəbələdə dövlət əhəmiyyətli,

ağlasıgmaz işlər barədə təsəvvür yaransın. Onlardan bəzisini qeyd etməklə ölkə başçısının bölgələrə göstərdiyi qayıçı və Qəbələdəki vüsətli inkişafın mənzərəsi barədə hərtərəfli təəssürat əldə etmək olar:

Qaraçay üzərindəki 132 metr uzunluğunda, 250 ton ağırlığında yükə davam gətirən körpünün açılışı (3.10.2003), "Heydər bağı"nın açılışı (18.08.2005), "Gilan" yeyinti məhsulları istehsalı müəssisəsinin açılışı (18.08.2005), Qəbələ şəhərinə çəkilmiş yeni su xəttinin açılışı (18.08.2005), Zərifə Əliyeva adına parkın açılışı (2.03.2007), "Gilan Holding" konserv zavodunun açılışı (20.03.2007), Müalicə-Diaqnostika Mərkəzinin açılışı (20.09.2008), Qəbələ Süd Emalı zavodunun açılışı (20.09.2008), "Gilan piano fabriki"nın açılışı (27.02.2010), Yeni avtovağzal binasının açılışı (27.02.2010), "Qafqaz Park" Gənclik Mərkəzinin (indiki "Qəbələlənd" parkının açılışı (27.02.2010), "Laza" yarımkəndəsiyəsinin (110 kilovolt) açılışı (27.02.2010), "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışı (27.02.2010), "Uşaq bağçası"nın açılışı (27.02.2010), "Fitnes" Sağlamlıq Mərkəzinin (indiki Qafqaz SPA və Sağlamlıq Mərkəzi) açılışı (27.02.2010), "Qafqaz Riverside" otelinin açılışı (29.07.2010), Qəbələ Beynəlxalq Aeroportunun açılışı (18.11.2011), Olimpiya İdman

Kompleksinin açılışı (18.11.2011), "Qafqaz Sport Hoteli"nın açılışı (18.11.2011), Nic qəsəbəsində 2 sayılı tam orta məktəbin açılışı (18.11.2011), Qəbələ Su-Limonad istehsalı zavodunun açılışı (18.11.2011), Qarabağ müharibəsi əllilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzillilik binanın açılış mərasimi (18.11.2011), Qəbələ Mədəniyyət Mərkəzinin açılışı (28.02.2013), Qəbələ şəhər məscidinin yeni binasının açılışı (28.02.2013), Bum qəsəbəsində Qəbələ Atıcılıq klubunun açılışı (28.02.2013), Heydər Əliyev Konqres Mərkəzinin açılışı (14.08.2013), "Aqro Kompleks Qəbələ" MMC-nin Aqro-Sənaye Kompleksinin açılışı (14.08.2013), "Qafqaz Karvansaray" otel Kompleksinin açılışı (14.08.2013), "Tufandağ" xızək yay-qış istirahət kompleksinin 1-ci mərhələsinin açılışı (3.01.2014), "Qafqaz Yengicə Termal Hotel" və SPA Kompleksinin açılışı (22.09.2014), Daxili quoşunların Qəbələdə inşa edilmiş yeni şəhərciyinin açılışı (22.09.2014), Qəbələ Arxeoloji Mərkəzinin açılışı (22.09.2014), Qəbələ regional "Asan xidmət" Mərkəzinin açılışı (10.08.2016), Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən "Uşaq bağçası"nın açılışı (10.08.2016), "Qafqaz Tufandağ Mountain Rezort" otelinin açılışı (10.08.2016), YAP Qəbələ rayon təşkilatının inzibati binasının açılışı (10.08.2016), Nohur-

çışlaq-Tüntül-Yengicə yolunun əsaslı təmirdən sonra açılışı (10.08.2016) və s.

Sadaladıqlarımız Prezidentimizin təşəbbüsü və nəzarəti altında Qəbələdə həyata keçirilən möhtəşəm işlərin miqyası barədə təsəvvür yaradır.

Bütün bunlar maliyyə vəsaitinin, fədakarlığın və vətənpərvərliyin bəhrəsidir.

İnanılası deyil ki, dövlət əhəmiyyətli bu obyektlərin tikintisi 30 ilə yaxın müharibə şəraitində olan ölkəmizdə baş verirdi.

Qloballaşmanın təhlükəli fəsadları ilə məişətimizə daxil olduğu zamanəmizdə milli xüsusiyyətlərin qorunub saxlanmasında ana dili və ədəbiyyatımızın, tariximizin, adət-ənənələrimizin başlıca amillərdən olduğunu Prezidentimiz həmişə ön plana çakıb: "Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Odur ki, Prezidentimiz başqa bölgələrdə olduğu kimi, Qəbələdə maarif və mədəniyyətə, mədəni-mənəvi həyata, elmə, təhsilə, adət-ənənəyə xüsusi diqqət yetirir.

Möhtərəm Prezidentimizin fəxarətlə dediyi "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük" kəlamı böyük həqiqətdən söz açır və Ulu Öndərimizin Qəbələyə safəri zamanı uzaqqörənliklə dediyi: "Qəbələnin şərəfli keçmişsi, gözəl gələcəyi vardır" fikrini tamamlayır.

QOŞA QALA QAPISINDAN BAŞLANAN MƏHƏBBƏT*

XX əsrin sonları idi. İçərişəhərin Qoşa Qala Qapısı meydanında möhtəşəm Novruz bayramı şənlikləri keçirilirdi. Bayram şənliyini televiziya qarşısında əyləşərək izləyirdim. İnsan axını hər yanı bürümüşdü. Sanki dəniz dalgalanırdı. Gözlənilmədən əlamətdar bir hadisə baş verdi. Ecazkar musiqi, ecazkar sözlər, məlahətli səs hamını ovsunladı:

*Cavanlığın, məhabbatın eşqına,
Ağarmayın, ay saçlarım, amandı.
Əhdi-peyman, sədaqətin eşqına,
Ağarmayın, ay saçlarım, amandı.*

Müğənni Nazpəri Dostəliyeva "Naxçıvani" aşiq havası üstündə Azaflı Mikayıldan oxuyurdu. Hami donub yerində qalmışdı. Müğənni isə, məncə, şah əsəri olan mahnını yanğı ilə oxuyurdu.

* "Folklor və etnoqrafiya" jurnalı, №1, Bakı, 2009, s.32-33; Qəzənfər Paşayev. Seçilmiş əsərləri. IV cild. Bakı, "Təhsil", 2012, s.479-481

*Haqq aşığı yaranıbdı qəm çəkə,
Ürəyimə saldın qara xal, ləkə.
And verirəm saf vicdانا, məsləkə,
Ağarmayın, ay saçlarım, amandı.*

Elə həmin vaxt öndərimiz Heydər Əliyev dövlət rəhbərləri ilə meydandan keçib gedirdi. Cənab İlham Əliyev də onların arasında idi. Onlar da dayanıb qəlblərə od salan mahnını axıra kimi dinlədilər.

Təəssüf ki, müğənni saz-söz pərəstişkarlarının yaxşı bildiyi, insanı haldan-hala salan, Azaflının zindan həyatına işiq tutan, aşığın dərdlərini, kədərini son dərəcə təsirli ifadə edən:

*Baş titrayər, can üçunar, zar ağclar,
Ney inildər, saz sizildar, tar ağclar.
Həsrət ilə baxar, baxar yar, ağlar,
Ağarmayın, ay saçlarım, amandı.*

kimi üç bəndin üstündən keçərək son bəndi oxudu:

*Azafliyam, ağa saçlarım bir yana,
Gənclik getdi, könül oldu virana.
Deyacəklər, dözəmmədi zindana,
Ağarmayın, ay saçlarım, amandı.*

Mahnı sona yetdi. Meydانا ani bir sükut çökdü. Yaşlı qadınların gözlərində yaş, kişilərin

üz-gözlərində təəssüflü bir təbəssüm vardı. Operatorlar bu anı çox ustalıqla tutmuşdular.

Hiss olunur ki, şeirdəki kədər çırpıntıları dini-ləyicilərin qəlbini titrədir.

İnsanın həyatında elə anlar olur ki, ömürlük unudulmur...

Bəlkə də, möhtərəm Prezidentimiz İlham Əliyevin aşiq sənətinə xüsusi marağı həmin andan başlayıb. Bu gün Prezidentimiz və Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın aşiq sənətinə qayğısı o səviyyəyə çatıb ki, muğamlarımız kimi, bu sənətin də Azərbaycan xalqına məxsus olması barədə qərar qəbul etmək üçün UNESCO qarşısında məsələ qaldırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin UNESCO-nun nümayəndələrinin iştirakı ilə "Azərbaycan aşiq sənəti: müasir durumu və inkişaf perspektivləri" mövzusunda dəyirmi masa keçirməsi (12.02.2008), Aşıqların V qurultayını keçirməsi (28.09.2008), bu sənətin davamçılarına sahib çıxması, "Lider" Televiziya kanalında gənc aşıqların müsabiqəsinin keçirilməsi, İctimai Televiziyada "Ozan Məclisi" və "Telli saz" verilişləri, AzTV-nin radiosunda "Sarıtel" və "Gözəlləmə" verilişləri birbaşa həmin qayğının məntiqi nəticəsidir.

QİSAS QİYAMƏTƏ QALMADI*

Mədəniyyət ocağımız Qarabağı itirdiyimiz otuz il ərzində bu günün həsrəti ilə yaşayan, dünyasını ürək ağrısı və nisgillə dəyişən böyük şəxsiyyətlərin ruhu bizimlədir. Onların eksəriyyəti ilə dostluq münasibətlərdə olmuşam. Haqlarında məqalələr, bəziləri haqda vida sözü yazmışam. Dost itkisi, torpaq itkisi haqda yazmaq çox ağırlı-acılı olur.

Bu dəfə sevinc gətirən, nisgilimizə son qoyan tarixi hadisədən söz açıram.

Ruhunuz şad olsun! Unudulmaz Abbas müəllim, Bəxtiyar müəllim, Bəkir müəllim, Fuad müəllim, Kamal müəllim (Talibzadə), Tofiq müəllim, Kamal müəllim (Hacıyev), Əzizə xanım (Cəfərzadə), Qasim müəllim, Yaşar müəllim, Ağamusa müəllim, Vasim müəllim, Fəttah müəllim, İmamverdi müəllim, Yavuz müəllim, Müseyib müəllim, Bəhram müəllim, Xəlil Rza, Qabil, Cabir Novruz, Hüseyn Kürdəoğlu, Məmməd Araz, Sabir Əhmədli, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Ağa Laçınlı, Nahid müəllim, Əlibala müəllim, Bəhruz müəllim (Axundov), Zakir

müəllim (Zeynalov), Bəhlul müəllim (Abdulla), tələbə yoldaşları: şair Mətləb Misir, prof. Fərman İsmayılov, sevimli tələbələrim, tanınmış alimlər Zeydulla Ağayev, Məlumat Nurəddinov, gözünüz aydın olsun, ruhunuz şad olsun!

Şah İsmayıllı Xətai və Nadir şah Əfşardan sonra üç əsrə yaxın bir dövrdə torpaqlarımızın hissəsi itirilməsinə son qoyulur, mənliyimiz geri qaytarılır. Ən yaralı yerimiz, mədəniyyət ocağımız Qarabağ müharibə yolu ilə azad edilir.

Ordumuz erməniləri əzəli və əbadi torpaqlarımızdan qovur.

Otuş ilə yaxındır ki, heç bir fayda verməyən çoxsaylı danışçılar davam edirdi. Tez-tez deyirdilər: "Qarabağ düyünün hərb yolu ilə həlli yoxdur".

Hörmətli Prezidentimiz bütün bu illər ərzində ölkəmizin iqtisadi cəhətdən inkişafına çalışdığı kimi, gecə-gündüz qüdrətli ordu quruculuğunda da rəhbərlik etmişdir. Prezidentimizin rəsmi yığıncaqlarda dediyi: "Biz qüdrətli ordu yaratmışıq" sözlərinə nəinki xaricdə, ölkə daxilində də şübhə ilə yanaşanlar olurdu.

Böyük Ermənistan xülyası ilə yaşanan mənfur qonşularımız isə havadarlarına və otuz ildə Dağlıq Qarabağda yaratdıqları üçqat istehkamlarına, tunellərinə, saysız-hesabsız ağır hərbi texnikalarına

arxalanaraq bizi meydan oxuyurdular. İş o yerə çatmışdı ki, Ermənistənın baş naziri Paşinyan dövlət başçılarının zirvə toplantısında bəyan etmişdi: "Qarabağ Ermənistandır, nöqtə".

Prezidentimiz əminliklə demişdi: "Qarabağ Azərbaycandır və nida işarəsi!"

Prezidentimizin dediyi kimi də oldu.

Xoşbəxtəm ki, bu ahıl çağımıda inanılmaz tarixi hadisənin şahidi oldum.

Azərbaycan döyüş taktikası ilə dünya tarixində şanlı səhifə yazdı.

Az bir vaxtda ən müasir silahlarla düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etdik. Ermənilərin 300-dən artıq tankı, onlarla topu, raket qurğuları, minaatanları, "S-300" müdafiə qurğuları, hərbi maşınları və s. sıradan çıxarıldı. Onların çoxsaylı tankları, topları, raket qurğuları, hərbi maşınları, hərbi sursatı və s. hərbi qənimət kimi ordumuz tərəfindən götürüldü.

Ali Baş Komandanımızın dediyi kimi, indi qənimət götürülmüş texnikadan ermənilərə qarşı döyüşdə istifadə edilir.

Ruhunuz şad olsun! Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı rayonları, şəhər, qəsəbə və kəndləri işğaldən azad edilib. Hər gün yeni-yeni ərazilər azad edilir.

Prezidentimiz uzun illər əzab-əziyyətə, sixin-tilara, böyük güclərin təzyiqinə inanılmaz iradə ilə sinə gərdi və müharibənin gedisiндə qüdrət-li sərkərdə və şəxsiyyət kimi dünya tarixinə düş-mək hüquq qazandı, xalqımızın fəxrinə, tükən-məz enerji manbəyinə çevrildi.

Ordumuzun tarixə qızıl hərflərlə yazdığı şanlı səhifə onun adı ilə bağlıdır.

Ulu Öndərimizin qəbri nurla dolsun! İnanıram ki, onun ruhu sevinc içərisindədir. Sevinir ki, arzularını özü qədər inandığı oğlu həqiqətə çevirdi, gerçəkləşdirdi.

Əzizlərim, şükürələr olsun ki, nisgilimizə son qoyuldu. Qarabağın düşmən tapdağından tam azad olunmasına sayılı günlər qalıb.

Rahat uyuyun!

Əbədi qonşu olmağa məhkum olduğumuz qarı düşməndən nəinki Xocalının, xalqımıza qarşı törətdikləri bütün cinayətlərin qisasını aldıq. Bütün xalqımız sevinc içərisindədir. Qisas qiyamətə qalmadı!

Ali Baş Komandanın dediyi kimi, onlara elə bir dərs vermişik ki, bir də pis niyyətlə biz tərəfə baxmağa cürət etməyəcəklər.

ŞƏHƏRİN ƏN YÜKSƏK, BAXIMLI YERİNDƏ HEYKƏLİ UCALDILSİN*

Bu məktubu şairlərimizin Qarabağa, Şuşaya, Ali Baş Komandanımıza, ığid əsgər və zabitlərimizə həsr etdikləri şeirlərinin təsiri altında yazıram.

Kaş Bəxtiyar Vahabzadədən, Xəlil Rzadan, Şahmar Əkbərzadədən, Eldar Baxışdan başlamış, bütün şairlərimizin hər iki Qarabağ müharibəsinə həsr olunmuş şeirlərini toplu halında çap edəydilər. Bu, gələcəkdə tariximizin araşdırılmasında önəmli bir səhifə olardı.

Oğlum, bu bir ay yarım ərzində o qədər fərəhli hadisələr baş verib ki, saymaqla qurtaran deyil. Siz cəbhədə vuruşduğunuzu görə onlardan xəbəriniz olmaya bilər. Odur ki, xoş xəbərləri, xüssusən də xalqımıza başucalığı gətirən Ali Baş Komandanımızın müjdələrini sənə və əsgər yoldaşlarına məmənunluqla çatdırıram.

Kəndlərimiz, qəsəbə və şəhərlərimiz düşmən tapdağından azad edildikcə anan fəxrə deyir: "Oğluma qurban olum, bayraqı o sandı".

* Bax: "525-ci qəzet" və "Ədalət" qəzeti, 26.XI.2020. Məqalə kiçik qısaltmalarla çap edilir.



*Prezident İlham Əliyev Cıdır düzündə
tonqal qalayarkən. Mart, 2021-ci il*

Anan cəbhəyə yun corab və əlcəklər hörüb göndərib. "Dağlarda artıq soyuq düşüb", – deyir. Üç-dörd əlcəyin üstündə sənin adını yazıb. Deyir ki, bəlkə, onlardan biri oğluma qismət oldu. Anan bir də onu deyir ki, oğlumun gözaltısı var, əslİ-nəslİ olan gözəl qızdır. Allah qoysa, o qayıdan kimi nişan taxarıq.

126

Müharibə başlayandan, özgə vaxtı mətbəxdən çıxmayan ananla televizorun qabağından çəkilmirik. Əvvəllər bir kənd azad ediləndə sevincimizin həddi-hüdudu olmurdu. Sonralar beş-on kəndi azad edəndə daha çox torpaqlarımızın, yurd-yuvamızın azad olunması arzusu ilə yaşayırdıq. Sizə güvənirdik. Bilirdik ki, işğal olunmuş bütün torpaqlarımızı azad edəcəksiniz. Ananın gözü həmişə ekranda göstərilən əsgərlərin arasında səni axtarır.

Bilmirəm, Şuşada bayraqımızı sancanda gördünmü? "Yuxarı Gövhər Ağa" məscidində azan səsini eşitdinmi?

Ay oğul, azan səsi sanki qələbəmizin müjdəsinini verirdi. Sənin aziz canına and olsun, bu gecə səhər kimi sevincdən yatmamışq.

Allaha şükür ki, anaları gözü yaşlı, körpələri yetim qoyan, Koroğlu cüssəli oğlanları əsil, şikəst edən müharibəyə son qoyuldu. Düşmən diz çökərək təslim oldu, bütün torpaqlarımızın qaytarılması barədə sənədə qol çəkdi. Rusiya Prezidenti Vladimir Putinin göstərdiyi kimi, Ermənistən rəhbərliyi bu addımı atmasaydı, erməni ordusu məhv edilər, Qarabağda onların yaşaması sual altında olardı.

İmzalanmış sənədə əsasən, təkcə Qarabağ deyil, ermənilər Qazax rayonunun yeddi kəndini

127

də qeyd-sərtsiz Azərbaycana qaytarmağı öhdəsinə götürdü.

Bir əlamətdar tarixi hadisə də baş verdi. Ali Baş Komandanımız qürur hissi ilə bəyan etdi ki, otuz il blokada şəraitində olan Naxçıvana Ermənistanın ərazisindən dəmir və şosse yolu çəkiləcək və bu qədim diyarımız ölkəmizin başqa bölgələri ilə birləşəcək.

Beləliklə, tariximizin qızıl hərflərlə yazılın zəfər səhifəsi başlayıb. Bu səhifə Ali Baş Komandanımız və yenilməz ordumuzun adı ilə bağlı olacaq.

Bu, çoxlarının ağlına belə gəlməyən inanılmaz qələbədir. Bu tarixi qələbə Şah İsmayıл Xətai və Nadir Şah Əfşarın hakimiyyətindən sonra hissə-hissə əldən çıxan torpaqlarımızın itirilməsinə son qoydu. Vətənimizin dilbər guşəsi Şuşa, dünyaya Üzeyir bəy Hacıbəyli kimi dahini, Natəvan, Firudin bəy Köçərli, Niyazi, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, Süleyman Ələsgərov, Cabbar Qaryagdiov, Seyid Şuşinski, Qurban Pirimov, Xan Şuşinski, Arif Babayev və bir çox başqaları kimi istedadlar bəxş edən mədəniyyət, xüsusən də musiqi ocağımız Qarabağ işğaldan azad edildi. Ərazi bütövlüyüümüz bərpa olundu. Xalq, dövlət birliyi milli birliyimizin bariz nümunəsinə çevrildi.

İllər, qərinələr, əsrlər dəyişir, bu ermənilər dəyişmir ki, dəyişmir. Atalar yaxşı deyib: "Əyri ağac düz olmur, rəndə vursan yüz yerdən".

1828-ci ildə farslarla ruslar arasında Türk-mənçay müqaviləsi bağlananda Rusiyanın İrandağı səfiri Qriboyedov İmperatora yazmışdı ki, Əlahəzərət, onları torpaqlarımıza buraxmaq olmaz. Onlar harada bir müddət yaşasalar, deyirlər ki, bura bizim ata-baba torpağımızdır. O, ermənilərin Qarabağa yönəldilməsini məsləhət görmüşdü. Beləliklə, ermənilərin Qarabağa axını başladı və Qarabağa şəriksiz sahibliyimizə son qoyuldu.

Maraqlıdır ki, sovet dönenminin sonlarına yaxın – 1978-ci ildə ermənilər Qarabağa gəlmələrinin 150 illiyinə abidə ucaltmışdır. Havadarlarının köməyi ilə Qarabağı və ətraf rayonları işgal edəndən sonra həmin abidəni uçurdular və bütün dünyaya car çəkdilər ki, bura bizim torpaqdır, biz burada min illərdir yaşayıraq.

Azərbaycan ordusu əzəli, əbədi torpaqlarımızı müharibə yolu ilə geri qaytaranda çığır-bağır saldılar ki, qoymayın, müsəlmanlar torpaqlarımızı əlimizdən alır və xristian olduğumuza görə bizi qırırlar.

Rus yazıçısı və diplomati Qriboyedov onları yaxşı tanıymış.

Əslində, təkcə Qribayedov deyil, XI əsrə ya-şamış Gilan hökməri Keykavus (Şah Kavus), Puşkin, A.Düma, ingilis səyyahi Vilson, Əmir Teymur, Sultan Əbdülhəmid, fransız səyyahi Qraf de Sole, N.Şavrov, hətta erməni yazarları Ediše Çarens, Gevorq Aslan, Veliçko, Mayakovski və başqalarının bu xalq haqqında dedikləri həqiqətdən xəbər verir.

Deyirəm, nə olaydı, tülükü kimi qaçıb gizlənən Zori Balayani tapıb Qarabağa gətirəyidilər. Deyyidilər: "Balayan, nə oldu, deyirdin, Qarabağ ermənilərindir. Eldar Baxışın uzaqqorənliklə qələmə aldığı şeirindən niyə nəticə çıxarmadın?

*O nadir yazmisan, Zori Balayan,
Bala da bizimdir, zor da bizimdir.
Ölmək istəyirsən, gal Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.*

İndi gəl, ermənilərin köçhaköçünü, qaçhaqaçını öz gözlərinlə gör.

Köhnə unitaza qədər maşına yükləyib aparırlar. Onların bu düşüklüyüünü bütün dünya gördü.

Allaha şükür ki, Balayaların, İgidyanların, Kaputikyanların, Şahnazaryanların, Ağambekyan- ların arzuları gözlərində qaldı.

Ermənilər məğlubiyyətlərini həzm edə bil-mirlər. Həzm edə bilmirlər ki, bundan sonra

30 il əvvəl olduğu kimi Azərbaycan vətəndaşları olacaqlar, milli valyuta Azərbaycan manatı ola-caq, bütün ərazilərdə Azərbaycan qanunları bərqərar olacaq.

Ancaq yenə də qarayaxmalarından əl çəkmirlər. Guya biz muzdlu silahlılardan, türk əsgərlərin-dən istifadə etmişik. Unudurlar ki, Ulu Öndəri-mizin əsasını qoymuş Naxçıvanski adına "Hərbi məktəb"imiz, Heydər Əliyev adına Ali Hərbi Məktəbimiz, Aviasiya Akademiyamız, Hərbi Də-niz donanması üçün kadrlar hazırlayan məktə-bimiz, Hərbi texnika və sursat hazırlayan "Mü-dafia Sənayesi Nazirliyi"miz, Sərhəd qoşunları məktəbimiz, Naxçıvanda hərbi məktəbimiz var. Hətta Fövqələdə Hallar Nazirliyi nəzdində Hərbi Akademiyamız var. İllərdən bəri Türkiyə, Rusiya və başqa ölkələrdə oxuyub gələn, ən müasir tex-nikadan istifadə etməyi bacaran yüksək ixtisash mütəxəssislərimiz var. Biz dayanmadan bu işlə məşğul olmuşuq. Müharibəni milli kadrlarımız aparıb.

Ermənilər isə goreşən kimi torpaqlarımızı eşib yararsız hala salmaqla, xəndək, tunel qazmaqla, üçqat istehkamlar qurmaqla məşğul olublar.

Möhtərəm Prezidentimiz Birinci vitse-prezi-dentimiz Mehriban Əliyeva ilə bu yaxnlarda Füzuli və Cəbrayıl rayon və şəhərlərində olarkən

ermənilərin vəhşiliklərini öz gözləri ilə görmüş, bunu əxlaqsızlıq və vandalizmin son həddi adlandırmış, "qoy dünya görsün, kimlərlə qonşuluq edirik", – demişdir.

Xarici ölkələrin ölkəmizdəki səfirləri və diplomatik korpusun nümayəndələri də Füzuli rayonunu və şəhərini ziyarət etdilər. Gözləri ilə gördüklərinə inanı bilmirdilər. Bütün dünyada özünü yazıq xalq kimi qələmə verən ermənilərin törətdiyi vəhşiliklər onları dəhşətə gətirdi. Gördülər ki, bir ev, bir tikili belə salamat qalmayıb, hamısını dağdırıblar, daşı daş üstə qoymayıblar.

Qarabağ müharibəsi bütün dünyanın diqqətini çəkdi. ABŞ kimi qüdrətli dövlətin hərbi rəhbərliyi quru qoşunlarının quruculuğunda Azərbaycanın təcrübəsindən istifadə edəcəklərini bəyan etdi.

Beynəlxalq aləmdə bizimlə hesablaşmağa başladılar. İngiltərə, Yaponiya, İtaliya, Rusiya, Almaniya, Fransa, Türkiyə və s. kimi qüdrətli dövlətlərin nüfuzlu televiziya kanalları, ərəblərin məşhur "Əl-Cəzira" kanalı Prezidentimizdən müsahibə almağa çalışıdlar. Prezidentimiz "yox" demədi. Otuzdan artıq televiziya kanalına müsahibə verdi. Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırıldı.

Prezidentimizin verdiyi müsahibələr infor-masiya cəbhəsində də, döyük meydanında oldu-ğu kimi üstünlüyüümüzü təmin etdi.

Oğlum, nə gizlədim, ekranlarda möhtərəm Prezidentimizin mənəni çıxışlarına, müjdələrinə, dünyanın nüfuzlu televiziya kanallarına verdiyi təmkinli, xalqımıza başuculuğu gətirən müsahibələrinə o qədər alışmışaq, intizarla gözləmişik ki, indi televiziya kanallarında Prezidentimizi görmə-yəndə, zərb-məsələ çevrilən ifadələrini eşitmə-yəndə darıxişir.

Oğlum, sən qayidan kimi qurban kəsəcəyik. Ananla məsləhətləşmişik, Prezidentimiz də qur-ban kəsəcəyik ki, xəta-bələdan uzaq olsun. Allah onu qorusun! Hər gün anan Prezidentimizə dua oxuyur. "Allah mənim ömrümədən kəsib onun ömrünüə calasın", – deyir.

Oğlum, Qarabağ müharibəsi Prezidentimizin müdrik sərkərdə olduğunu göstərdiyi kimi, dünya miqyaslı müdrik siyasetçi olduğunu da bir daha sübut etdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən, şəhid vermədən azad edilməsi Ali Baş Komandanımızın müdrik-liyinin yeni qatını üzə çıxardı.

Prezidentimiz ümumxalq məhəbbəti qazanıb. Bu hər dövlət başçısına qismət olmur. Arzu edi-rəm, Bakının ən yüksək, baxımlı yerində Ali Baş

Komandanımızın heykeli ucaldılsın. O buna la-yiqdir. O, qələbəmizin memarıdır.

Əziz balam, Qarabağ müharibəsi XXI əsrin iibrətamız müharibəsi kimi dünya tarixinə düşdü. İnan ki, bu müharibə və qələbəmiz dünyanın ni-zamının dəyişməsinə təsir edəcəkdir.

Bütün məqalələrim kimi bu məqaləmi də optimist ruhda bitirmək istəyirəm. 2013-cü ildə mənim də iştirak etdiyim "Dədə Qorqud" abidəsinin açılışında möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqqörənliliklə dediyi "bu abidə Türk dünyasını birləşdirəcək və XXI əsr Türk dünyasının əsri olacaqdır" sözləri yerini alır.

MÜNDƏRİCAT

Ön söz. Xilaskardan – Xilaskara	5
Giriş.....	15
Xalqımızın Fəxri	39

BİRİNCİ BÖLÜM

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNUB

Xoş məramla, saf niyyətlə.....	50
Xilaskar	55
Heydər Əliyev haqqında Nostradamusun görücülüyü	58
Tarix qurub-yaradaları yaşadır	62
Heydər Əliyev və adəbiyyatşunaslıq elmimizin təntənəsi.....	75
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz.....	87

İKİNCİ BÖLÜM

PREZİDENT İLHAM ƏLİYEVƏ HƏSR OLUNUB

Ən qayğılaş prezent	96
Prezident İlham Əliyev haqqında Nostradamusun görücülüyü	101
Xilaskar	103
Əyalət şəhəri əfsanələr paytaxtına çevrilib	112
Qoşa Qala Qapısından başlanan məhəbbət	118
Qisas qiyamətə qalmadı	121
Şəhərin ən yüksək, baxımlı yerində heykəli ucaldılsın	125

Qəzənfər Paşayev
XİLASKARLAR
Bakı, "Təhsil", 2021.

Müəllif maddi-mənəvi dəstəyə görə
Sabir Əli oğlu Əliyeva
minnətdarlığını bildirir.

Bədii-texniki redaktor *Abdulla Ələkbərov*
Kompyuter dizaynı *Səadət Quluzada*
Üz qabığının tərtibatı *Təhmasib Mehdiyev*
Korrektor *Pərvin Quliyeva*

Çapa imzalanmışdır 26.04.2021.
Kağız formatı 60x84¹/₁₆. Fiziki çap vərəqi 8,5.
Sifariş 5. Tiraj 500.

"Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin mətbəəsində
çap olunmuşdur.

Bakı, AZ1052, Fatali xan Xoyski küç., 149
Tel.: (+994 12) 567-81-28/29; Faks: (+994 12) 567-82-68
e-mail: tahsil_az@yahoo.com



BAKI-2021